

# **“Kapital Bank” ASC**

## **Maliyyə hesabatları**

*31 dekabr 2015-ci il tarixində başa çatan il  
müstəqil auditorun hesabatı ilə birlikdə*

## Mündəricat

### Müstəqil auditorun hesabatı

Maliyyə vəziyyəti haqqında hesabat.....	1
Mənfeət və ya zərər haqqında hesabat .....	2
Ümumi gelir haqqında hesabat .....	3
Kapitalda dəyişiklikler haqqında hesabat .....	4
Pul vesaitlərinin hərəkəti haqqında hesabat.....	5

### Maliyyə hesabatları ilə bağlı qeydlər

1. Əsas fəaliyyət.....	6
2. Hesabatların tərtibatının əsası .....	6
3. Mühüm mühasibat uçotu prinsiplerinin icmali .....	6
4. Mühüm mühasibat uçotu mühakimələri və ehtimalları .....	16
5. Pul vesaitləri və pul vesaitlərinin ekvivalentləri.....	16
6. Kredit təşkilatlarından alınacaq məbləğlər .....	17
7. Satış üçün mövcud olan investisiya qiymətli kağızları.....	17
8. Müşteriləre verilmiş kreditlər .....	17
9. Əmlak və avadanlıqlar .....	20
10. Qeyri-maddi aktivlər .....	21
11. Vergilər.....	21
12. Diger dəyərsizləşmə və ehtiyatlar .....	22
13. Diger aktivlər və öhdəliklər .....	23
14. Müşterilər qarşısında öhdəliklər .....	23
15. Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər .....	24
16. Kredit təşkilatları qarşısında öhdəliklər .....	24
17. Buraxılmış borc qiymətli kağızları .....	25
18. Kapital .....	25
19. Təəhhüdələr və potensial öhdəliklər .....	25
20. Xalis haqq və komissiya gəliri .....	27
21. Diger əməliyyat gəliri.....	27
22. İşçilər üzrə xərclər .....	28
23. Ümumi və inzibati xərclər .....	28
24. Risklərin idarə ediləsi .....	28
25. Maliyyə alətlərinin ədaletli dəyəri .....	36
26. Aktivlərin və öhdəliklərin ödəmə müddətlərinin təhlili .....	39
27. Aidiyyəti olan şəxslər haqqında açıqlamalar .....	40
28. Kapitalın adekvatlığı.....	41



Building a better  
working world

Ernst & Young Holdings (CIS) B.V.  
Port Baku Towers Business Centre  
South Tower, 9th floor  
153, Neftchilar Ave.  
Baku, AZ1010, Azerbaijan  
Tel: +994 (12) 490 7020  
Fax: +994 (12) 490 7017  
[www.ey.com/az](http://www.ey.com/az)

Ernst & Young Holdings (ŞİAYƏS) Bİ.Vİ.  
Port Baku Towers Biznes Mərkəzi  
Canlılı Qülləsi, 9-cu mərtəba  
Neftçilər prospekti, 153  
Bakı, AZ1010, Azərbaycan  
Tel: +994 (12) 490 7020  
Faks: +994 (12) 490 7017

## Müstəqil auditorun hesabatı

### "Kapital Bank" ASC-nin Səhmdarlarına və İdare Heyatına

Biz "Kapital Bank" ASC-nin 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və 2015-ci il üzrə mənfəət və ya zərər, ümumi gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu prinsipləri və digər izahedici məlumatın icmalindən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

### *Maliyyə hesabatları üçün rəhbərliyin məsuliyyəti*

Rəhbərlik hazırlı maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazım bildiyi daxili nəzarət üzrə məsuliyyət daşıyır.

### *Auditorun məsuliyyəti*

Bizim vəzifəmiz apardığımız audit əsasında həmin maliyyə hesabatlarının düzgülüyü üzrə rəy ifadə etməkdir.

Biz auditi beynəlxalq audit standartlarına uyğun olaraq aparmışiq. Bu standartlar bizdən etik normalara riayət etməyi və auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Audite maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün audit prosedurlarının həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar bizim mühakiməməzdən, eləcə də fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarında əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsindən asılıdır. Bu risklər qiymətləndirilərkən auditor müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilib hazırlanması məqsədilə maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementlərini nəzərə alır, lakin bu zaman müəssisənin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmür. Auditə, həmçinin, tətbiq edilmiş uçot prinsiplərinin münasibliyinin və audit olunan müəssisənin rəhbərliyi tərəfindən edilmiş ehtimalların məntiqiliyinin qiymətləndirilməsi, o cümlədən ümumilikdə maliyyə hesabatlarının təqdim edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

**Rəy**

Bizim fikrimizcə, maliyyə hesabatları 31 dekabr 2015-ci il tarixinə "Kapital Bank" ASC-nin maliyyə vəziyyətini və 2015-ci il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

*Ernst & Young Holdings (CIS) B.V.*

18 mart 2016-ci il

**Maliyyə vəziyyəti haqqında hesabat****31 dekabr 2015-ci il tarixinə**

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

	<i>Qeydlər</i>	<i>2015</i>	<i>2014*</i>
<b>Aktivlər</b>			
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	5	587,652	389,313
Kredit təşkilatlarından alınacaq məbleğlər	6	247,335	30,342
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	7	2,977	32,786
Müştərilərə verilmiş kreditlər	8	1,103,970	877,798
Əmlak və avadanlıqlar	9	29,301	23,039
Qeyri-maddi aktivlər	10	5,804	2,738
Cari manfəet vergisi aktivləri		3,740	-
Diger aktivlər	13	36,587	19,327
<b>Cəmi aktivlər</b>		<b>2,017,366</b>	<b>1,375,343</b>
<b>Öhdəliklər</b>			
Müştərilər qarşısında öhdəliklər	14	1,125,606	607,195
Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər	15	412,322	199,727
Kredit təşkilatları qarşısında öhdəliklər	16	127,018	83,230
Buraxılmış borc qiymətli kağızları	17	16,357	148,184
Cari manfəet vergisi öhdəlikləri		-	16,690
Təxire salınmış manfəet vergisi öhdəlikləri	11	3,191	1,253
Diger öhdəliklər	13	40,500	24,705
<b>Cəmi öhdəliklər</b>		<b>1,724,994</b>	<b>1,080,984</b>
<b>Kapital</b>			
Səhmdar kapitalı	18	185,850	185,850
Əlavə ödənilmiş kapital		20,870	20,870
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə realizasiya olunmamış gelir		2,019	901
Binalar üçün yenidən qiymətləndirmə ehtiyatı		1,618	756
Böülüsdürülməmiş manfəet		82,015	85,982
<b>Cəmi kapital</b>		<b>292,372</b>	<b>294,359</b>
<b>Cəmi öhdəliklər və kapital</b>		<b>2,017,366</b>	<b>1,375,343</b>

Maliyyə hesabatlarını Bankın idarə Heyəti adından imzalayan və buraxılmasına icazə verənlər:

Rövşən Allahverdiyev

Idarə Heyətinin Sədri

Emin Məmmədov

Baş Maliyyə İnzibatçısı

18 mart 2016-ci il



**Mənfeət və ya zərər haqqında hesabat****31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə***(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	<i>Qeydlər</i>	<i>2015</i>	<i>2014</i>
<b>Faiz geliri</b>			
Müştərilərə verilmiş kreditlər		189,123	122,066
Satış üçün mövcud olan investisiya qiymətli kağızları		322	1,432
Kredit təşkilatlarından alınacaq məbləğlər		10	4,168
		<b>189,455</b>	<b>127,666</b>
<b>Faiz xərci</b>			
Müştərilər qarşısında öhdəliklər		(39,428)	(19,508)
Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər		(7,455)	(4,848)
Buraxılmış borc qiymətli kağızları		(7,659)	(7,570)
Kredit təşkilatları qarşısında öhdəliklər		(6,824)	(3,248)
		<b>(61,366)</b>	<b>(35,174)</b>
<b>Xalis faiz geliri</b>			
Kreditin dəyərsizləşməsi üzrə ehtiyatın (xərci)/geri qaytarılması	8	(39,242)	6,897
<b>Kreditin dəyərsizləşməsi xərcindən sonra xalis faiz geliri</b>		<b>88,847</b>	<b>99,389</b>
<b>Xalis haqq və komissiya geliri</b>			
Dilinq əməliyyatlarından xalis gelir	20	48,741	46,435
Diger əməliyyat geliri	21	33,430	14,717
<b>Qeyri-faiz geliri</b>		<b>9,367</b>	<b>3,698</b>
		<b>91,538</b>	<b>64,850</b>
<b>İşçilər üzrə xərclər</b>			
Ümumi və inzibati xərclər	22	(55,793)	(46,150)
Əmlakın və avadanlığın köhnəlməsi və qeyri-maddi aktivlərin amortizasiyası	23	(35,165)	(26,758)
Asılı müəssisəyə investisiyada dəyərsizləşmə zərəri	9, 10	(7,701)	(5,533)
Asılı müəssisənin zəröründə pay		-	(431)
Naxçıvan Sosial İnkışaf Fonduна ödəniş		-	(280)
Diger dəyərsizləşmə və ehtiyatların (xərci)/geri qaytarılması	12	(300)	(240)
<b>Qeyri-faiz xərcləri</b>		<b>(2,020)</b>	<b>239</b>
<b>Mənfeət vergisi xərcindən əvvəl mənfeət</b>		<b>(100,979)</b>	<b>(79,153)</b>
<b>Mənfeət vergisi xərci</b>		<b>79,406</b>	<b>85,086</b>
<b>İl üzrə mənfeət</b>		<b>(17,482)</b>	<b>(17,227)</b>
		<b>61,924</b>	<b>67,859</b>

**Ümumi gəlir haqqında hesabat****31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə***(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	<i>Qeydlər</i>	<i>2015</i>	<i>2014</i>
<b>İl üzrə mənfəət</b>		<b>61,924</b>	<b>67,859</b>
<b>Digər ümumi gəlir</b>			
Sonrakı dövrlərdə mənfəət və ya zərərə yenidən təsnif ediləcək digər ümumi gəlir			
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə realizasiya olunmamış gəlir / (zərərlər)	11	1,398 (280)	(24) 5
Vergi gəlirinin təsiri			
Sonrakı dövrlərdə mənfəət və ya zərərə yenidən təsnif ediləcək xalis digər ümumi gəlir / (zərər)		<b>1,118</b>	<b>(19)</b>
 Sonrakı dövrlərdə mənfəət və ya zərərə yenidən təsnif edilməyəcək digər ümumi gəlir			
Binaların yenidən qiymətləndirilməsi	11	1,077 (215)	-
Mənfəət vergisinin təsiri			
Sonrakı dövrlərdə mənfəət və ya zərərə yenidən təsnif edilməyəcək xalis digər ümumi gəlir / (zərər)		<b>862</b>	<b>-</b>
<b>İl üzrə digər ümumi gəlir, vergidən sonra</b>		<b>1,980</b>	<b>(19)</b>
<b>İl üzrə cəmi ümumi gəlir</b>		<b>63,904</b>	<b>67,840</b>

**Kapitalda dəyişikliklər haqqında hesabat****31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə**

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

	<i>Səhmdar kapitalı</i>	<i>Əlavə ödənilmiş kapital</i>	<i>Satış üçün mövcud olan investisiya qiymətləri kağızları üzrə realizasiya olunmamış gəlir</i>	<i>Binalar üçün yeni dən qiymətlən- dirmə ehtiyatı</i>	<i>Bölüşdürülməmiş mənfəət</i>	<i>Cəmi kapital</i>
<b>31 dekabr 2013-cü il</b>	<b>80,000</b>	<b>20,870</b>	<b>920</b>	<b>756</b>	<b>75,275</b>	<b>177,821</b>
İl üzrə mənfəət	-	-	-	-	67,859	67,859
İl üzrə digər ümumi gəlir	-	-	(19)	-	-	(19)
<b>İl üzrə cəmi ümumi gəlir</b>	<b>-</b>	<b>-</b>	<b>(19)</b>	<b>-</b>	<b>67,859</b>	<b>67,840</b>
Səhmdar kapitalının emissiyası (Qeyd 18)	70,000	-	-	-	-	70,000
Bölüşdürülməmiş mənfəətin kapitallaşdırılması (Qeyd 18)	35,850	-	-	-	(35,850)	-
Bankın səhmdarlarına dividendlər (Qeyd 18)	-	-	-	-	(21,302)	(21,302)
<b>31 dekabr 2014-cü il</b>	<b>185,850</b>	<b>20,870</b>	<b>901</b>	<b>756</b>	<b>85,982</b>	<b>294,359</b>
İl üzrə mənfəət	-	-	-	-	61,924	61,924
İl üzrə digər ümumi gəlir	-	-	1,118	862	-	1,980
<b>İl üzrə cəmi ümumi gəlir</b>	<b>-</b>	<b>-</b>	<b>1,118</b>	<b>862</b>	<b>61,924</b>	<b>63,904</b>
Bankın səhmdarlarına dividendlər (Qeyd 18)	-	-	-	-	(65,891)	(65,891)
<b>31 dekabr 2015-ci il</b>	<b>185,850</b>	<b>20,870</b>	<b>2,019</b>	<b>1,618</b>	<b>82,015</b>	<b>292,372</b>

**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat****31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə***(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	<i>Qeydlər</i>	<i>2015</i>	<i>2014</i>
<b>Əməliyyat fealiyyətindən pul vəsaitlərinin hərəkəti</b>			
Alınmış faiz		196,594	130,426
Ödənilmiş faiz		(39,809)	(17,770)
Alınmış haqq və komissiya		55,688	55,522
Ödənilmiş haqq və komissiya		(7,092)	(5,095)
Xarici valyuta ilə diliq əməliyyatlarından realizasiya olunmuş xalis gelir		40,744	14,717
Alınmış digər əməliyyat geliri		1,506	54
İşçilər üzrə ödənilmiş xərclər		(50,904)	(39,727)
Ödənilmiş ümumi və inzibati xərclər		(33,124)	(26,622)
Naxçıvan Sosial İnkışaf fonduna ödəniş		(250)	(438)
<b>Əməliyyat aktivlərində və öhdəliklərdən dəyişikliklərdən əvvəl əməliyyat fealiyyəti üzrə əldə edilmiş pul vəsaitlərinin hərəkəti</b>		163,353	111,067
<b>Əməliyyat aktivlərində xalis (artım)/azalma</b>			
Kredit təşkilatlarından alınacaq məbləğlər		(132,810)	12,552
Müştərilərə verilmiş kreditlər		(83,776)	(183,670)
Digər aktivlər		320	(1,570)
<b>Əməliyyat öhdəliklərində xalis artım/(azalma)</b>			
Müştərilər qarşısında öhdəliklər		99,334	185,996
Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər		210,298	(59,729)
Kredit təşkilatları qarşısında öhdəliklər		(442)	60,534
Digər öhdəliklər		(7,702)	(23,418)
<b>Mənfəət vergisindən əvvəl əməliyyat fealiyyəti üzrə əldə edilmiş xalis pul vəsaitlərinin hərəkəti</b>		248,575	101,762
Ödənilmiş mənfəət vergisi		(36,469)	(6,552)
<b>Əməliyyat fealiyyəti üzrə əldə edilmiş xalis pul vəsaitləri</b>		212,106	95,210
<b>İnvestisiya fealiyyətindən əldə edilmiş pul vəsaitləri</b>			
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının alınması		(10,039)	(31,188)
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının satılmasından və geri alınmasından daxilolmalar		41,226	25,763
Əmlak və avadanlıqların satılmasından daxilolmalar		35	74
Əmlak və avadanlıqların alınması		(13,949)	(10,396)
Qeyri-maddi aktivlərin alınması	11	(7,697)	(982)
<b>İnvestisiya fealiyyəti üzrə əldə edilmiş / (istifadə edilmiş) xalis pul vəsaitləri</b>		9,576	(16,729)
<b>Maliyyələşdirmə fealiyyətindən əldə edilmiş pul vəsaitləri</b>			
Səhmdar kapitalının emissiyasından daxilolmalar	18	-	70,000
Bankın səhmdarlarına ödənilmiş dividendlər, vergini çıxməqla	18	(59,302)	(19,173)
Ödənilmiş borc qiymətli kağızları		(124,266)	8,000
<b>Maliyyələşdirmə fealiyyəti üzrə (istifadə edilmiş) / əldə edilmiş xalis pul vəsaitləri</b>		(183,568)	58,827
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə valyuta məzənnələrinin dəyişəsminin təsiri		160,225	(7,824)
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artım</b>		198,339	129,484
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, dövrün əvveline		389,313	259,829
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, dövrün sonuna</b>	5	587,652	389,313

## 1. Əsas fealiyyət

"Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti ("Bank") Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmışdır. Bank 25 fevral 2000-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının ("ARMB") verdiyi 244 sayılı bank lisenziyası əsasında fealiyyət göstərir.

Bankın əsas fealiyyət növü korporativ və fərdi bank xidmətlərinin göstərilməsidir. Bunlara sərbəst konvertasiya edilən valyutalar və Azərbaycan manatı ("AZN") ilə emanetlərin alınması və kommersiya kreditlərinin verilmesi, Azərbaycanın daxilində və xaricə pul vəsaitlərinin köçürmələri, müştərilerin ixrac və idxlə emalıyyatlarının dəsteklənməsi, xarici valyutanın mübadilə edilməsi və fiziki şəxslərə digər bank xidmətlərinin göstərilməsi daxildir. 31 dekabr 2015-ci il tarixinə Bankın emalıyyat şəbəkəsi baş idarə, 5 müstəqil şöbə (2014-cü il: 7) və 89 filialdan (2014-cü il: 89) ibaretdir.

Bank 29 dekabr 2006-ci il tarixi "Fiziki şəxslərin emanetlərinin siğortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan emanetlərin siğortalanması üzrə dövlət programında iştirak edir. Dövlət Əmanetlərin Siğortalanması Fondu 2015-ci ildə fiziki şəxslərin bir müştəri üzrə 30 AZN-ə (2014-cü il: 30 AZN) qədər emanetlərinin (digər şərtləri nəzərə almaqla) 100%-nin kompensasiya edilməsinə zamanet verir.

31 dekabr 2015-ci il tarixinə Bankın işçilərinin sayı 2,172 (2014-cü il: 1,994) olmuşdur.

Bankın rəsmi ünvanı belediyyə: Azərbaycan, Bakı, AZ1014, Füzuli küçəsi, 71.

31 dekabr tarixlərinə, Bankın mövcud səhmlərinə aşağıdakı səhmdarlar sahib olmuşlar:

Səhmdar	2015 %	2014 %
Paşa Holding MMC	99.87	99.87
Fiziki şəxslər	0.13	0.13
Cəmi	100.00	100.00

31 dekabr 2015-ci il tarixində Bankın tam mülkiyyətçiləri və ümumi birgə nəzarəti həyata keçirən şəxslər xanım Leyla Əliyeva və Arzu Əliyevadır.

## 2. Hesabatların tərtibatının əsası

### Ümumi məsələlər

Hazırkı maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ("MHBS") əsasında hazırlanmışdır.

Azərbaycan manatı Bankın funksional və təqdimat valyutasıdır, çünki emalıyyatların əksəriyyəti Azərbaycan manatı ilə ifade edilir, ölçülür və ya maliyyələşdirilir. Digər valyutalarla aparılmış emalıyyatlar xarici valyuta ilə emalıyyatlar kimi uçota alınır. Bank qeydlərin aparılmasını və maliyyə hesabatlarının hazırlanmasını Azərbaycan manatı ilə və MHBS-ə uyğun olaraq həyata keçirir. Hazırkı maliyyə hesabatları, xüsusi olaraq qeyd edilmiş hallar və bir səhm üzrə dəyər istisna olmaqla, min Azərbaycan manatı ("AZN") ilə təqdim edilir. Ədalətli dəyərlərə ölçülümiş binalar və satış üçün mövcud olan investisiya qiymətləri kağızlanıb, maliyyə hesabatları ilkin maya dəyəri əsasında hazırlanmışdır.

## 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmalı

### Mühasibat uçotu prinsiplərində dəyişikliklər

Bank 1 yanvar 2015-ci il tarixində və ya bu tarixdən sonra qüvvədə olan aşağıdakı düzəlişlər edilmiş MHBS-ləri qəbul etmişdir:

#### 2010-2012-ci illərdə MHBS-lərə illik təkmilləşdirmələr

Bu təkmilləşmələr 1 iyul 2014-cü il tarixində qüvvəyə minir və Bank onları ilk dəfə hazırkı maliyyə hesabatlarında tətbiq edir. Bu təkmilləşdirmələrə aşağıdakılardan daxildir:

#### 13 sayılı MHBS-ye düzəlişlər: "Qısamüddətli debitor və kreditor borçları"

13 sayılı MHBS-ye bu düzəliş "Neticələrin çıxarılması üçün əsas" bölməsində izah edir ki, müəyyən edilmiş faiz dərəcələri olmayan qısamüddətli debitor və kreditor borçları diskontun təsiri əhəmiyyətli olmayanda hesab-fakturada göstərilən məbleğlər ölçüdə bilər. Bu, Bankın cari mühasibat uçotu qaydalarına uyğundur və beləliklə də həmin düzəliş Bankın mühasibat uçotu qaydalarına təsir göstərmir.

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmali (davamı)

#### Mühasibat uçotu prinsiplerində dəyişikliklər (davamı)

16 sayılı MUBS "Əmlak, qurğu və avadanlıq" və 38 sayılı MUBS "Qeyri-maddi aktivlər"

Düzeliş retrospektiv qaydada tətbiq edilir. 16 sayılı MUBS və 38 sayılı MUBS-da göstərilir ki, aktiv ümumi və ya xalis balans dəyəri ilə müşahidə edilə bilən məlumatlara istinad etməklə yenidən qiymətləndirilə bilər. Bundan əlavə, yiğilmiş köhnəlmə və amortizasiya aktivin ümumi və balans dəyəri arasındakı fərqlidir. Bu düzeliş Bankın uçot siyasetinə təsir göstərmir.

24 sayılı MUBS "Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması"

Düzeliş retrospektiv qaydada tətbiq edilir və göstərir ki, idarə eden müəssisə (rehber heyat xidmetlərini göstərən müəssisə) – bəresində məlumatlar açıqlanmalı olan əlaqəli tərəfdır. Bundan əlavə, idarə eden müəssisənin xidmətlərindən istifadə edən müəssisə idarəetmə xidmətləri üçün çəkilmiş xərcləri açıqlamalıdır. Bu düzeliş Banka təsir göstərmir, çünki Bank əvvəlki dövrlər ərzində və 2015-ci ildə digər müəssisələrdən idarəetmə xidmətlərini almamışdır.

#### 2011-2013-cü illərdə MHBS-lərə illik təkmilləşdirmələr

Bu təkmilləşmələr 1 iyul 2014-cü il tarixində qüvvəyə minir və Bank bu təkmilləşdirmələri hazırlı maliyyə hesabatlarında ilk dəfə olaraq tətbiq etmişdir. Bu təkmilləşdirmələrə aşağıdakılardaxildir:

13 sayılı MHBS "Ədalətli dəyerin ölçüləməsi"

Düzeliş perspektiv qaydada tətbiq edilir və göstərir ki, 13 sayılı MHBS-in əhatə dairəsində portfelin istisna edilməsi maliyyə aktivləri və maliyyə öhdəliklərindən əlavə 9 sayılı MHBS (və ya müvafiq hallarda 39 sayılı MUBS) ilə əhatə edilən digər müqavilələrə də aiddir. Bank 13 sayılı MHBS-nin əhatə dairəsindən portfelin istisna edilməsini tətbiq etmir.

#### Ədalətli dəyerin ölçüləməsi

Bank maliyyə aletlərini, o cümlədən ticarət və satış üçün mövcud olan qiymətli kağızları, törəmə aletləri və investisiya emləki kimi qeyri-maliyyə aktivləri hər hesabat tarixində ədalətli dəyerlə ölçür. Amortizasiya hesablanmış dəyerlə ölçülü maliyyə aletlərinin ədalətli dəyerləri 25-ci Qeyddə təqdim edilir.

Ədalətli dəyer ölçmə tarixinde bazar iştirakçıları arasında aparılan müntəzəm əməliyyatlar zamanı aktivin satılmasıdan alına bilecək və ya öhdəliyin köçürülməsinə görə ödənilə biləcək məbləğdir. Ədalətli dəyer ölçülərkən aktivin satılması və ya öhdəliyin köçürülməsi əməliyyatının aşağıdakı yerlərdən birində aparılması ehtimal edilir:

- ▶ Aktivin və ya öhdəliyin əsas bazarı; və ya
- ▶ Əsas bazar olmayanda, aktivin və ya öhdəliyin ən elverişli bazarı.

Bankın əsas və ya ən elverişli bazara çıxışı olmalıdır. Aktivin və ya öhdəliyin ədalətli dəyeri bazar iştirakçıları aktiv və ya öhdəliyi qiymətləndirərək istifadə etdiyi fərziyyələri istifadə etməklə ölçüləməlidir və bu zaman ehtimal edilməlidir ki, bazar iştirakçıları öz hərəketlərində ən yaxşı iqtisadi menafelerini güdürlər. Qeyri-maliyyə aktivinin ədalətli dəyeri ölçülərkən bazar iştirakçısının, aktivin maksimal və ən yaxşı şəkildə istifadə etməklə və ya həmin aktivin maksimal və ən yaxşı şəkildə istifadə edəcək digər bazar iştirakçısına satmaqla, iqtisadi fayda əldə etmək qabiliyyəti nəzərə alınır.

Bank mövcud şəraitdə münəsib olan və ədalətli dəyeri ölçmek kifayət qədər məlumatları olan, müvafiq bazar məlumatlarını maksimal istifadə edən və müşahidə edilməyən məlumatların istifadəsini minimuma endiren qiymətləndirmə üsullarını istifadə edir. Maliyyə hesabatlarında ədalətli dəyeri ölçülən və ya təqdim edilən bütün aktivlər və öhdəliklər ədalətli dəyerin ölçüləməsi üçün ümumiyyətlə əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları əsasında ədalətli dəyer iyerarxiyasının daxilində aşağıda təsvir olunan kateqoriyalara bölünür:

- ▶ Səviyyə 1 – oxşar aktivlər və ya öhdəliklər üçün fəal bazarlarda kvotasiya edilmiş (təshih edilməmiş) qiymətləri mövcud olanlar;
- ▶ Səviyyə 2 – ədalətli dəyerin ölçüləməsi üçün əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları birbaşa və ya dolayı ilə müşahidə edilən qiymətləndirmə üsulları;
- ▶ Səviyyə 3 – ədalətli dəyerin ölçüləməsi üçün əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları müşahidə edilməyən qiymətləndirmə üsulları.

Maliyyə hesabatlarında dövri şəkildə tanınan aktivlər və öhdəliklər üçün Bank hər hesabat dövrünün sonunda kateqoriyalara bölməni yenidən qiymətləndirərək iyerarxiyanın daxilində Səviyyələr arasında köçürmələrin baş verib-verbatimlığını müəyyən edir (ədalətli dəyerin ölçüləməsi üçün ümumiyyətlə əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları əsasında).

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali (davamı)

#### Maliyyə aktivləri

##### *İlkin tanınma*

39 sayılı MUBS ilə əhatə olunan maliyyə aktivləri müvafiq qaydada ədalətli dəyerinin dəyişməsi mənfiət və ya zərərdə eks olunan maliyyə aktivləri, ödəmə müddəti tamamlanana qədər saxlanılan investisiyalar, kreditlər və debitor borcları və ya satış üçün mövcud olan maliyyə aktivlərinə təsnif edilir. Bank maliyyə aktivlərini ilkin tanıma zamanı təsnifləşdirir və sonra aşağıda təsvir olunan müəyyən hallarda maliyyə aktivlərini yenidən təsnif edə bilər.

##### *Tanıma tarixi*

Maliyyə aktivlərinin bütün müntəzəm alışları və satışları alqı-satqı tarixində, yəni Bank aktivi almaq öhdəliyini üzərində götürdüyü tarixdə tanınır. Müntəzəm alış və ya satış əməliyyatları qanunvericiliklə və ya bazar razılışmaları ilə ümumi şəkildə müəyyən edilmiş müddət ərzində aktivlərin çatdırılmasını tələb edən maliyyə aktivlərinin alınması və ya satılması deməkdir.

##### *Kreditlər və debitor borcları*

Kreditlər və debitor borcları feal bazarda dövr etməyen, deyişməz və ya müəyyən edile bilen ödənişli qeyri-törəmə maliyyə aktivləridir. Onlar dərhal və ya qısa müddətdə satılmaq üçün nezərdə tutulmur, ticaret qiymətli kağızları kimi təsnif edilmir və ya satış üçün mövcud olan investisiya qiymətli kağızları kimi göstərilmir. Belə aktivlər effektiv faiz dərəcəsi metodundan istifadə etməklə amortizasiya olunmuş dəyerlə aks etdirilir. Gəlir və zərərlər mənfiət və ya zərərdə kreditlər və debitor borcları uçtdan çıxarılanda və ya dəyərsizləşəndə, eləcə də amortizasiyanın hesablanması prosesində eks etdirilir.

##### *Satış üçün mövcud olan maliyyə aktivləri*

Satış üçün mövcud olan maliyyə aktivləri satış üçün təyin edilmiş və ya yuxarıda göstərilən üç sinifdən heç birinə təsnif edilməyən qeyri-törəmə maliyyə aktivləridir. İlkin tanımadan sonra satış üçün mövcud olan maliyyə aktivləri ədalətli dəyerlə ölçülür və bu zaman gəlir və ya xərclər investisiyanın tanınması dayanana və ya investisiyanın dəyərsizləşməsi müəyyən edilən qədər digər ümumi gəlinin tərkibində eks etdirilir. Belə halda evvel digər ümumi gəlinin tərkibində eks etdirilmiş məcmu gəlir və ya zərər konsolidasiya edilmiş mənfiət və ya zərər haqqında hesabatda yenidən təsnif edilir. Bununla bərabər effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faizler mənfiət və ya zərərdə eks etdirilir.

##### *Maliyyə aktivlərinin yenidən təsnif edilməsi*

Ticaret üçün saxlanılan aktiv kimi təsnif edilmiş qeyri-törəmə maliyyə aktivi artıq yaxın zamanda satılmaq məqsədilə saxlanılmır, aşağıdakı hallardan birində ədalətli dəyerinin dəyişməsi mənfiət və ya zərərdə eks olunan maliyyə aktivləri kateqoriyasından çıxarıla bilər:

- yuxarıda göstərilmiş kreditlər və debitor borcları anlayışına uyğun olan maliyyə aktivi o halda kreditlər və debitor borcları kateqoriyasına yenidən təsnif edilə bilər ki, Bank onu yaxın gələcəkdə və ya ödəmə müddəti tamamlananadək saxlamaq niyyətində və qabiliyyətində olsun;
- digər maliyyə aktivləri yalnız nadir hallarda satış üçün mövcud olan və ya ödəmə müddəti tamamlanana qədər saxlanılan aktivlər kimi yenidən təsnif edilə bilər.

Kreditlər və debitor borcları tərifinə uyğun olan satış üçün mövcud olan maliyyə aktivi Bank onu yaxın gələcəkdə və ya ödəmə müddəti tamamlananadək saxlamaq niyyətinə və imkanına malikdirso, kreditlər və debitor borcları kateqoriyasına yenidən təsnif edilə bilər.

Maliyyə aktivləri yenidən təsnif etmə tarixində ədalətli dəyerlə yenidən təsnif edilir. Artıq mənfiət və ya zərərdə tanınmış gəlir və ya zərər geri qaytarılmır. Yenidən təsnif etmə tarixində maliyyə aktivinin ədalətli dəyeri, müvafiq olaraq, onun yeni dəyeri və ya amortizasiya edilmiş dəyeri olur.

##### *Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri*

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri kassada olan pul vəsaitləri, ARMB-dən alınacaq məbləğlər (məcburi ehtiyatları çıxmaga) və ödəmə müddəti verildiyi tarixdən etibaren doxsan gündən artıq olmayan və müqavila yükülüyündən azad olan kredit təşkilatlarından alınacaq məbləğlər daxildir.

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)

#### Borc vəsaitləri

Buraxılmış maliyyə alətləri ve ya onların komponentləri o halda öhdəlik kimi təsnif edilir ki, müqavilə razılaşmasının mahiyyəti Bankın üzərinə aşağıdakı öhdəliklərdən birinin qoyulması ilə neticələnsin: sahibə pul vəsaitləri ve ya digər maliyyə aktivini çatdırmaq və ya öhdəliyi müəyyən məbləğdə pul vəsaitinin və ya digər maliyyə aktivinin müəyyən sayıda xüsusi kapital alətlərinə mübadilə etməkdən fərqli olan yolla ödəmək. Belə alətlərə müştəri, ARMB və dövlət təşkilatları, kredit təşkilatları qarşısında öhdəliklər və buraxılmış borc qiymətli kağızları daxildir. İlkin tanımından sonra borclar amortizasiya olunmuş dəyərlə, effektiv faiz metodundan istifadə etməklə ölçülür. Gelir və zərərlər mənfeət və zərərdə borclar silindikdə, elecə də amortizasiyanın hesablanması prosesində eks etdirilir.

#### Lizinglər

##### *Əməliyyat lizingi – Bank lizing alan qismində*

Lizing üzrə obyektlərin mülkiyyət hüququ ilə əlaqədar risk və gelirlər lizingə veren tərefindən Banka ötürülmədikdə aktivlərin lizingi əməliyyat lizingi hesab olunur. Əməliyyat lizingi əsasında ödənişlər lizingin müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən ümumi və inzibati xərclərin tərkibinə daxil edilir.

#### Maliyyə alətlərinin ilkin tanınmada ölçüməsi

İlkin tanınma zamanı maliyyə alətləri ədaletli dəyərlərə ölçülür. Ədaletli dəyərinin dəyişməsi mənfeət və ya zərərdə eks olunmayan alətlərin ədaletli dəyərlərinə əməliyyatla birbaşa əlaqəsi olan xərclər əlavə edilir.

Adətən, ilkin tanınmada maliyyə alətinin ədaletli dəyərinin en yaxşı sübutu əməliyyat qiymətidir. Bank ilkin tanınmada ədalətli dəyərin əməliyyat qiymətindən fərqli olduğunu müəyyən edərsə, onda:

- ▶ ədalətli dəyer feal bazarda oxşar aktivlər və ya öhdəliklərin kotirovkaları ilə sübuta yetirilirsə (yəni Soviyyə 1 üçün giriş məlumatları) və ya yalnız müşahidə edile bilən bazarlarda əldə edilən məlumatları istifadə edən qiymətləndirmə üsullarına əsaslanırsa, Bank ilkin tanınmada ədalətli dəyer və əməliyyat qiyməti arasındaki fərqi gelir və ya zərər kimi tanır;
- ▶ bütün digər hallarda maliyyə alətinin ilkin qiymətləndirməsində ilkin tanınmada ədalətli dəyer və əməliyyat qiyməti arasındaki fərqi təxire salmaq üçün düzəliş aparılır. Ilkin tanınmadan sonra Bank bu təxire salınmış fərqi gelir və ya xərc kimi yalnız giriş məlumatları müşahidə edile biləndə və ya alet uçtdan çıxarılanda tanır.

#### Maliyyə alətlərinin qarşılıqlı əvəzleşdirilməsi

Bank maliyyə aktivləri və maliyyə öhdəliklərinin tanınmış məbləğlərini qarşılıqlı əvəz etmek üçün qanuni hüquqa malik olduğu və ya hesablaşmanın əvezləşdirmə əsasında həyata keçirmək, ya da eyni vaxtda aktivi reallaşdırmaq və öhdəliyi yerinə yetirmək niyyəti olduğu halda, qarşılıqlı əvəzleşdirir və maliyyə vəziyyəti haqqında hesabatda xalis məbləğ kimi təqdim edir. Əvezləşdirmə hüququ galəcək hadisədən asılı olmamalıdır və bütün aşağıdakı hallarda qanuni hüquqa malik olmalıdır:

- ▶ biznesin adı gedişində;
- ▶ öhdəliklər yerinə yetirilmədikdə; və
- ▶ müəssisə və bütün qarşı-tərəflər iflasa uğradıqda və ya müflisləşdikdə.

Bu adətən əsas əvezləşdirmə razılaşmalarında baş vermir və əlaqəli aktiv və öhdəliklər maliyyə vəziyyəti haqqında hesabatda ümumi məbləğdə göstərilir.

Maliyyə aktivinin və ya maliyyə aktivləri qrupunun dəyərsizləşməsi ehtimalına dair obyekтив sübutların olub-olmamasını müəyyən etmek üçün Bank her hesabat tarixində qiymətləndirmə aparır. Maliyyə aktivi və ya maliyyə aktivləri qrupu yalnız və yalnız aktiv ilk dəfə eks etdirildikdən sonra baş vermiş bir və ya bir neçə hadisə nəticəsində dəyərsizləşmenin obyekтив sübutu olanda (baş vermiş "zərər hadisəsi") və ya bu zərər hadisəsi (və ya hadisələri) maliyyə aktivi və ya maliyyə aktivləri qrupundan göznlənilən və etibarlı şəkildə qiymətləndirilə bilən pul vəsaitləri hərəketlərinə təsir göstərəndə dəyərsizləşmiş hesab edilir. Dəyərsizləşmənin sübutlarına borcalanın və ya borcalanınlar qrupunun mühüm maliyyə çatınlıkları ilə rastlaşması, faizlərin və ya əsas məbləğin ödənilməsi öhdəliklərini pozması, yüksək müflisloşma və ya digər maliyyə yenidenqurması ehtimalı ilə qarşılılaşmasına dair sübutlar, habelə müşahidə edilən bazar məlumatları əsasında qiymətləndirilən galəcək pul vəsaitləri hərəketində ölçüle bilən azalmaya (məsələn, vaxtı keçmiş ödənişlərin səviyyələrində dəyişikliklərə və ya aktivlər üzrə zərərlərlə uzlaşan iqtisadi şəraitlərə) dair sübutlar daxildir.

### **3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali (davamı)**

#### **Maliyyə alətlərinin qarşılıqlı əvəzləşdirilməsi (davamı)**

*Kredit təşkilatlarından alınacaq məbləğlər və müştərilərə verilmiş kreditlər*

Amortizasiya olunmuş dəyərlə uçota alınan kredit təşkilatlarından alınacaq məbləğlərlə və müştərilərə verilmiş kreditlərlə bağlı Bank evvelcə fərdi olaraq mühüm maliyyə aktivləri üçün fərdi və fərdi olaraq mühüm olmayan maliyyə aktivləri üçün məcmu şəkildə dəyərsizləşməyə dair obyektiv sübütların olub-olmamasını qiymətləndirir. Bank mühüm olub-olmamasından asılı olmayaraq fərdi şəkildə qiymətləndirilmiş maliyyə aktivləri üçün dəyərsizləşməyə dair obyektiv sübütun olmaması qərarına gələrse, həmin aktivləri analoji kredit riski xüsusiyyətlərinə malik olan maliyyə aktivləri qrupuna daxil edir və onların dəyərsizləşmə baxımından qiymətləndirilmesini məcmu şəkildə aparr. Dəyərsizləşmə baxımından qiymətləndirilmesi fərdi şəkildə apanılmış və dəyərsizləşmə zərərləri eks etdirilmiş aktivlər dəyərsizləşmə baxımından məcmu şəkildə qiymətləndirməyə daxil edilmir.

Dəyərsizləşmə zərərlərinin çəkilməsinin obyektiv sübütü olarsa, zərərin məbleği aktivlərin balans dəyeri ilə qiymətləndirilmiş galəcək pul vəsaitləri hərəketinin cari dəyeri (hələ çəkilməmiş galəcəkdə gözlənilən kredit zərərləri nəzərə alınmadan) arasında fərq kimi ölçülür. Aktivin balans dəyeri ehtiyat hesabının istifadə edilməsi hesabına azalır və zərərin məbleği mənfeət və ya zərərdə eks etdirilir. Faiz gəlirləri azaldılmış balans dəyeri üzrə, aktiv üzrə ilkin effektiv faiz dərəcəsi esasında hesablanması davam edir. Kreditlər və müvafiq ehtiyat kreditin qaytarılmasının realistik perspektivləri olmayanda və bütün təminat reallaşdırıldıqda və ya Bankın mülkiyyətinə keçidkə silinir. Əgər növbəti ilde qiymətləndirilmiş dəyərsizləşmə zərərinin məbleği dəyərsizləşmə tanındıqdan sonra baş vermiş hadisə neticəsində artır və ya azalırsa, əvvəl tanınmış dəyərsizləşmə zərəri ehtiyat hesabında düzəliş aparmaqla eks etdirilir. Galəcək silinmə sonradan bərpə edilir, bərpə məbleği mənfeət və ya zərərdə eks etdirilir.

Qiymətləndirilmiş galəcək pul vəsaitləri hərəketinin cari dəyeri maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsi ilə diskont edilir. Kredit dayışan faiz dərəcəsi ilə verilmişdirsa, dəyərsizləşmə zərərinin ölçülmesi üçün diskontun dərəcəsi, cari effektiv faiz dərəcəsi olacaqdır. Girov qoyulmuş maliyyə aktivləri üzrə qiymətləndirilmiş galəcək pul vəsaitləri hərəketinin cari dəyerinin hesablanması, girov aktivinin özgeninkileşdirilməsinin mümkün olub-olmamasından asılı olmayaraq, girovun alınması və satılması ilə bağlı məsrefləri çıxmaqla girov aktivinin özgeninkileşdirilməsindən irəli gələn pul vəsaitləri hərəkətlərini eks etdirir.

Dəyərsizləşmənin məcmu şəkildə qiymətləndirilmesi məqsədilə maliyyə aktivləri Bankın daxili kredit reytinqləri sistemi esasında qruplara bölünür və bu zaman aktivin növü, iqtisadi sektor, coğrafi mövqeyi, girovun növü, ödəniş vaxtının keçib-keçməməsi və digər müvafiq amillər kimi kredit riskinin xüsusiyyətləri nəzərə alınır.

Məcmu şəkildə dəyərsizləşmə baxımından qiymətləndirilmiş maliyyə aktivləri qrupu üzrə pul vəsaitlərinin galəcək hərəkətləri bu qrupa daxil olan aktivlərin kredit riski xüsusiyyətləri ilə analoji xüsusiyyətlərə malik olan aktivlər üzrə zərərlərə bağlı tarixi məlumat əsasında müəyyən edilir. Zərərlərə bağlı tarixi məlumatda həmin məlumatın aid olduğu illərdə təsir göstərməmiş cari şəraitlərin təsirini eks etdirmək və keçmiş müddətin hazırda mövcud olmayan şəraitlərinin təsirini istisna etmek məqsədilə müşahidə edilən cari bazar məlumatı əsasında düzəlişlər edilir. Galəcək pul vəsaitləri hərəkətlərində dəyişikliklərin qiymətləndirmələri her il üçün müşahidə edilən bazarda müvafiq məlumatlardakı dəyişiklikləri (misal üçün işsizlik səviyyəsi, daşınmaz əmlakın qiymətləri, emtəə qiymətləri, ödəniş statusunda dəyişikliklər və ya qrupun çəkdiyi zərərləri və ya onların həcmini eks etdirən digər amilləri) eks etdirir. Galəcək pul vəsaitləri hərəketinin qiymətləndirilmesi üçün istifadə edilmiş metod və fərziyyələr müntəzəm qaydada yenidən baxılır ki, qiymətləndirilmiş zərərlər faktiki nəticələr arasındaki fərqlər azaldılsın.

#### *Satış üçün mövcud olan maliyyə investisiyaları*

Satış üçün mövcud olan maliyyə investisiyaları üçün Bank hər hesabat tarixində investisiya və ya investisiyalar qrupunda dəyərsizləşməyə dair obyektiv sübütun olub-olmamasını qiymətləndirir.

Satış üçün mövcud olan maliyyə investisiyaları kimi təsnif edilən kapital investisiyaları ilə bağlı obyektiv dəyərsizləşmə sübütlarına investisiyanın ədalətli dəyərinin maya dəyerindən əhəmiyyətli və ya sürekli şəkildə aşağı düşməsi daxildir. Dəyərsizləşmə sübütleri mövcud olanda məcmu zərər – əvvəl mənfeət və ya zərərdə eks etdirilmiş investisiya üzrə dəyərsizləşmə zərərini çıxmaqla alış dəyeri ilə cari ədalətli dəyer arasındakı fərq kimi ölçülür – digər ümumi gelirin tərkibindən çıxarılır və mənfeət və ya zərərdə eks etdirilir. Kapital investisiyaları üzrə dəyərsizləşmə zərərləri mənfeət və ya zərər vasitəsilə bərpə edilmir, onların dəyərsizləşmədən sonra ədalətli dəyərinin artması digər ümumi gelirin tərkibində eks etdirilir.

Borc alətləri satış üçün mövcud olan alətlər kimi təsnif edilənə dəyərsizləşmə amortizasiya hesablanmış dəyərlə uçota alınan maliyyə aktivləri ilə eyni prinsiplərə qiymətləndirilir. Galəcək faiz geliri azaldılmış balans dəyerine əsaslanır və dəyərsizləşmə zərərinin ölçüləsi məqsədilə galəcək pul vəsaitləri hərəkətlərinin diskont edilmesi üçün istifadə edilən faiz dərəcəsi ilə hesablanır. Faiz geliri mənfeət və ya zərərdə eks etdirilir. Əgər növbəti ilde borc alətinin ədalətli dəyeri artırırsa və bu artırma obyektiv olaraq dəyərsizləşmə zərərləri mənfeət və ya zərərdə eks etdirildikdən sonra baş vermiş hadisə ilə bağlırsa, dəyərsizləşmə zərəri mənfeət və ya zərərdə bərpə edilir.

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali (davamı)

#### Maliyyə alətlərinin qarşılıqlı əvəzləşdirilməsi (davamı)

##### *Kreditlərin restrukturizasiyası*

İmkan dairesində Bank girova yiyeñenmək əvəzinə kredit şərtlərini dəyişdirməyə çalışır. Buna müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin uzadılması və yeni kredit şərtlərinin razılaşdırılması daxildir.

Bu restrukturizasiyanın uçot qaydası aşağıda təqdim olunur:

- ▶ Kreditin valyutası dəyişmişdirse, köhnə kredit uçotdan çıxarılır və yeni kredit tanınır;
- ▶ Kreditin restrukturizasiyası borcalanın maliyyə çətinlikləri ilə bağlı deyilsə, Bank aşağıda təsvir olunan maliyyə öhdəlikləri üçün tətbiq edilən eyni yanaşmadan istifadə edir;
- ▶ Kreditin restrukturizasiya borcalanın maliyyə çətinlikləri ilə bağlırsa və kredit restrukturizasiyadan sonra deyərsizləşirse, Bank ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə diskont edilmiş yeni pul vəsaitlərinin hərəketinin cari dəyəri ilə dövr üzrə ehtiyat xərclərində restrukturizasiyadan əvvəlki balans dəyəri arasında fərqi tanır. Restukturizasiyadan sonra kredit deyərsizləşməsə, Bank effektiv faiz dərəcəsini yenidən hesablayır.

Yeni şərtlər müəyyən ediləndə kreditin vaxtı keçmiş hesab olunmur. Bütün şərtlərin yerinə yetirilməsindən və gələcək ödənişlərin mümkünlüyündən əmin olmaq meqsədilə Bankın rəhbərliyi restrukturizasiya edilmiş kreditləri daim nəzərdən keçirir. Belə kreditlər fərdi və ya məcmu qaydada deyərsizləşməyə məruz qalmaqdə davam edir və onların ödənilən dəyəri kredit üzrə ilkin və ya cari effektiv faiz dərəcəsini istifadə etməklə hesablanır.

#### Maliyyə aktivlərinin və öhdəliklərinin uçotdan çıxarılması

##### *Maliyyə aktivləri*

Maliyyə aktivi (və ya müvafiq hallarda maliyyə aktivinin bir hissəsi və ya analoji maliyyə aktivləri qrupunun bir hissəsi) aşağıdakı hallarda uçotdan çıxarılır:

- ▶ aktivdən pul vəsaitlərini eldə etmək hüquqlarının vaxtı başa çatmışdır;
- ▶ Bank özünün aktivdən pul vəsaitlərini almaq hüquqlarını üçüncü tərəfə köçürmüş və ya aktivdən pul vəsaitlərini almaq hüququnu saxlayaraq, üzərində aktivdən pul vəsaitlərini "tranzit" razılaşması əsasında tam məbləğdə və çox yubanmadan ödəmək öhdəliyini götürmüdüsr; və
- ▶ Bank: (a) aktiv üzrə risk və səmərələrin böyük hissəsini köçürmüş; (b) aktiv üzrə risk və səmərələrin böyük hissəsini köçürməmiş və ya özündə saxlamamış, lakin onlar üzrə nəzarət hüququnu köçürmüdüsr.

Bank aktivdən pul vəsaitləri hərəketini almaq hüququnu köçürmüş və aktiv üzrə risk və səmərələrin eksəriyyətini nə köçürməmiş, nə onları özündə saxlamamış, nə de aktiv üzrə nəzarət hüququnu köçürməmişdirse, aktiv, Bankın həmin aktivdə davam edən iştirakı müqabilində eks etdirilir. Köçürülmüş aktiv üzrə zamanət formasında aktivdə iştirakın davam etməsi aktivin ilkin balans dəyəri ilə Bankdan tələb oluna biləcək maksimal ödəniş məbləğindən az olanı ilə ölçülür.

Aktivdə iştirak, köçürülmüş aktiv üzrə yazılı və/və ya satın alınmış opsiyon (o cümlədən nağd hesablaşma əsaslı opsiyon və ya analoji alət) formasında davam edirsə, Bankın davam edən iştirakının həddi köçürürlən aktivin Bank tərəfindən geri alınacaq dəyərinə bərabərdir. Lakin ədaləti dəyərlə qiyətləndirilən aktiv üzrə yazılı "put" opsiyonu (o cümlədən nağd hesablaşma əsaslı opsiyon və ya analoji alət) istisna təşkil edir və bu halda Bankın davam edən iştirakının həddi, köçürürlən aktivin ədaləti dəyəri və opsiyonun icra qiymətindən az olanı ilə məhdudlaşır.

##### *Maliyyə öhdəlikləri*

Maliyyə öhdəliyi müvafiq öhdəlik icra edildikdə, ləğv edildikdə və ya vaxtı başa çatdıqda uçotdan çıxarılır.

Mövcud olan bir maliyyə öhdəliyi eyni kreditor qarşısında tam fəqli şərtlərle digəri ilə əvəz edildikdə və ya mövcud öhdəliyin şərtlərinə əhəmiyyətli düzəlişlər edildikdə, belə əvəz etmə və ya düzəliş ilkin öhdəliyin tanınmasının dayandırılmasını və yeni öhdəliyin tanınmasını tələb edir və müvafiq balans dəyərlərindəki fərqlər mənfeət və ya zərərdə eks etdirilir.

##### *Maliyyə zamanətləri*

Normal biznes fəaliyyətində Bank akkreditivlər və zamanətlərdən ibarət olan maliyyə zamanətləri verir. Maliyyə zamanətləri maliyyə hesabatlarında ilk önce ədaləti dəyərlə "Digər öhdəliklər" maddəsində alınmış komissiya haqqı məbləğində eks etdirilir. İlkin eks etdirmədən sonra Bankın hər bir zamanət üzrə öhdəliyi aşağıdakı məbləğlərdən yuxarı olanı ilə ölçülür: amortizasiya hesablanmış komissiya haqqı və zamanətdən irəli gələn maliyyə öhdəliyinin ödənilmesi üçün tələb olunan məsrafların ən yaxşı qiyməti.

### **3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali (davamı)**

#### **Maliyyə aktivlərinin və öhdəliklərinin uçotdan çıxarılması (davamı)**

Maliyyə zəmanətləri ilə bağlı öhdəliyin artması mənfeət və ya zərərdə nəzərə alınır. Alınmış komissiya haqqı mənfeət və ya zərər zəmanətin müddəti üzrə bərabər hissələrə bölünməklə eks etdirilir.

#### **Vergiler**

Cari mənfeət vergisi xərci Azərbaycan Respublikasının qanunları əsasında hesablanır.

Təxirə salınmış vergi aktivləri öhdəlik metodundan istifadə etməkla müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış mənfeət şirkətlərin birləşməsi olmayan əməliyyat zamanı qudvilin və ya aktiv və ya öhdəliyin ilkin tanınmasından irali galmayındə və əməliyyat zamanı na uçot mənfeətinə, ne de vergiya cəlb edilən mənfeət və ya zərərə təsir göstərmədiyi hallarda, təxirə salınmış mənfeət vergisi aktivlərinin və öhdəliklərinin vergi bazası və onların maliyyə hesabatları məqsədləri üçün balans dəyərləri arasında bütün müvəqqəti fərqlər üzrə müəyyən edilir.

Təxirə salınmış vergi aktivləri yalnız bu dərəcədə müəyyən edilir ki, çıxılan müvəqqəti fərqlərin istifadə edilə bilmesi üçün vergiya cəlb edilən mənfeətin mövcud olması ehtimalı olsun. Təxirə salınmış mənfeət vergisi aktivləri və öhdəlikləri, hesabat tarixinə qüvvədə olan və ya əsas etibarı ilə qüvvədə olan vergi dərəcələri və vergi qanunları əsasında aktivlərin satıldığı və ya öhdəliklərin yerine yetirildiyi müddətdə tətbiq edilən vergi dərəcələri ilə ölçülür.

Bundan əlavə, Azərbaycanda Bankın fəaliyyəti ilə bağlı müxtəlif əməliyyat vergiləri tətbiq edilir. Bu vergiler ümumi və inzibati xərclərin tərkibinə daxil edilir.

Cari və təxirə salınmış vergi mənfeət və ya zərərdə tanınır, lakin cari və təxirə salınmış vergi digər ümumi gelirdə və ya birbaşa kapitalda tanınan maddələrə aiddirse, cari və təxirə salınmış vergi də, müvafiq olaraq, digər ümumi gelirdə və ya birbaşa kapitalda tanınır.

#### **Əmlak və avadanlıqlar**

Avadanlıqlar, gündəlik xidmət xərcləri istisna olmaqla, yiğilmiş köhnəlməni və hər hansı tanınmış dəyərsizləşmə zərərini çıxməqla maya dəyeri ilə tanınır. Tanıma meyarına uyğun gələndə, avadanlıqların bir hissəsinin əvəz etdirilməsi xərcləri yaranan zaman həmin dəyərə daxil edilir.

Avadanlığın balans dəyəri dəyərsizləşmə baxımından balans dəyərinin qaytarılmayacağını göstərən hadisələr baş verəndə və ya şəraitlər dəyişəndə yenidən qiymətləndirilir.

İlk olaraq maya dəyeri ilə tanındıqdan sonra əmlak (binalar) yenidən qiymətləndirilmiş dəyərlə ucota alınır. Həmin yenidən qiymətləndirilmiş dəyer yenidən qiymətləndirmə tarixində ədaletli dəyərdən sonradan yiğilmiş köhnəlməni və sonradan yiğilmiş dəyərsizləşmə zərərlerini çıxməqla müəyyən edilir. Qiymətləndirmə kifayət qədər tez-tez aparılır ki, yenidən qiymətləndirilən aktivin ədaletli dəyərinin balans dəyərindən çox fərqli olmaması təmin olunsun.

Yenidən qiymətləndirmə üzrə hər hansı əlavə məbleğ dəğer ümumi gelirə daxil edilmiş emlak və avadanlıqlar üçün yenidən qiymətləndirmə ehtiyatına aid edilir. Lakin yenidən qiymətləndirmə üzrə hər hansı əlavə vasitə əvvəller mənfeət və ya zərərdə eks eldirilmiş həmin aktivin dəyərinin yenidən qiymətləndirmə nəticəsində azalmasını leğv etdiyi halda, bu artma mənfeət və ya zərərdə eks etdirilir. Yenidən qiymətləndirmə üzrə kəsir mənfeət və ya zərərdə eks etdirilir, lakin bu halda həmin aktiv üzrə əvvəlki əlavə məbleğlə birbaşa əvəzəldirilən kəsir əmlak və avadanlıqlar üçün yenidən qiymətləndirmə ehtiyatında əlavə məbleğlə birbaşa əvəzəldirilir.

Əmlak və avadanlıqlar üçün yenidən qiymətləndirmə ehtiyatından bölüşdürülməmiş mənfeətə illik köçürmə aktivlərin yenidən qiymətləndirilmiş balans dəyəri əsasında köhnəlmə ilə aktivlərin maya dəyeri əsasında köhnəlmə arasındaki fərqli üçün aparılır. Satış zamanı satılan konkret aktivə aid olan hər hansı yenidən qiymətləndirmə ehtiyatı bölüşdürülməmiş mənfeətə köçürülür.

Aktiv istifadə edilmək üçün hazır olduğu andan bu aktiv üzrə köhnəlmə hesablanmasığa başlayır. Köhnəlmə aktivlərin balans dəyərlərini aşağıda göstərilən proqnozlaşdırılan istifadə müddətləri üzrə bərabər hissələrə bölməklə hesablanır:

<b>İllər</b>
Binalar
İcareya götürülmüş aktivlərin əsası təmiri
Kompyuterlər və digər avadanlıqlar
Mebel, qurğu, nəqliyyat vasitələri və digər

Aktivlərin qalıq dəyərləri, istifadə müddətləri və metodlar yenidən baxılaraq, hər maliyyə ilinin sonunda lazım olduğunu yenileşdirilir.

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmali (davamı)

#### Əmlak və avadanlıqlar (davamı)

Təmir və rekonstruksiya xərcləri çəkildikcə xərcələrə aid edilir və kapitallaşdırılmalı olduğu hallar istisna olmaqla, ümumi və inzibati xərcələrə daxil edilir.

#### Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlər kompüter proqramlarından və lisenziyalardan ibarətdir.

Ayrıca alınmış qeyri-maddi aktivlər ilk olaraq maya dəyəri ilə tanınır. İlkin tanımadan sonra qeyri-maddi aktivlər yüksilmiş köhnəlmə və yüksilmiş deyərsizləşmə zərərlərini çıxməla maya dəyəri ilə eks etdirilir. Qeyri-maddi aktivlərin istifadə müddətləri mehdud müddətlər kimi müyyəyen edilmişdir. Mehdud istifadə müddəti olan qeyri-maddi aktivlərə 2-10 illik istifadə müddəti üzrə amortizasiya hesablanır və həmin qeyri-maddi aktivlər üzrə mümkün deyərsizləşmə əlamətləri mövcud olanda dəyərsizləşmə baxımından qiymətləndirme aparılır.

#### Ehtiyatlar

Bank keçmiş hadisələr neticəsində hüquqi və ya işgüzar praktikadan irəli gələn öhdəliklərə malik olduqda, bu öhdəliklərin yerinə yetirilməsi üçün iqtisadi resursların sərf olunmasının ehtimalı böyük olduqda və öhdəliklərin məbləği kifayət qədər dəqiq ehtimal edile bildikdə ehtiyatlar uçota alınır.

#### Pensiya təminatı və işçilərə digər ödənişlər üzrə öhdəliklər

Bank işə götürürən cari ödəmələrinin işçilərə ümumi əmək haqqı ödənişlərinin müyyəyen faizi kimi hesablanması nəzərdə tutan Azərbaycan Respublikasının dövlət pensiya təminatı sistemindən əlavə hər hansı fərdi pensiya təminatı sistemine malik deyildir. Bu xərclər müvafiq əmək haqqının aid olduğu hesabat dövründə eks etdirilir. Bundan əlavə, Bank əmək fealiyyəti başa çatdıqdan sonra işçilərə əhəmiyyətli ödənişlər aparmalı deyildir.

#### Səhmdar kapitalı

##### Səhmdar kapitalı

Adı səhmlər səhmdar kapitalı kimi təsnif edilir. Şirkətlərin birleşməsi istisna olmaqla, yeni səhmlərin buraxılması ilə birbaşa bağlı olaraq üçüncü tərəflərə ödənişlərə çəkilən xərclər kapitalın tərkibində həmin emissiya neticəsində əldə edilmiş məbləğin azalması kimi eks etdirilir. Əldə edilmiş vəsaitlərin adaletli dəyərinin buraxılmış səhmlərin nominal dəyərindən və səhmdarların digər kapitala ödənişlərindən artıq məbləği əlavə kapital kimi eks etdirilir.

##### Dividendlər

Dividendlər, yalnız hesabat tarixindən gec olmayaraq elan edildiyi halda, öhdəlik kimi eks etdirilir və hesabat tarixinə kapitalın məbləğindən çıxılır. Dividendlər haqqında məlumat hesabat tarixindən əvvəl və eləcə də hesabat tarixindən sonra, lakin maliyyə hesabatları təsdiq edildikdən əvvəl təklif və ya elan edildikdə açıqlanır.

#### Şərti öhdəliklər və aktivlər

Şərti öhdəliklər maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onların ödənilməsi üçün ehtiyatların xərcənməsi ehtimalı az olanda, maliyyə hesabatlarında açıqlanır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onlarla bağlı iqtisadi faydalaların daxil olması ehtimal ediləndə maliyyə hesabatlarında açıqlanır.

#### Gəlir və xərclərin tanınması

Gelirlər, ödənişin nə zaman edildiyindən asılı olmayaraq, Bank tərəfindən iqtisadi səmərenin əldə edilmesi ehtimal ediləndə və xərclər etibarlı şəkildə ölçülü biləndə tanınır. Gelirlərin tanınması üçün aşağıdakı xüsusi tanıma meyarları da qarşılanmalıdır.

##### Faiz və analoji gelir və xərclər

Ticaret aktivləri və ya satış üçün mövcud olan aktivlər kimi təsnif edilmiş faiz hesablanan qiymətli kağızlar və amortizasiya olunmuş dəyəri ilə qiymətləndirilən bütün maliyyə alətləri üzrə faiz gelirləri və ya xərcləri effektiv faiz dəreçisi ilə tanınır. Həmin dərəcə qiymətləndirilən geləcək pul vəsaitləri ödənişlərini və ya daxilolmalarını maliyyə alətinin ehtimal edilən istifadə müddəti və ya daha qısa müddət ərzində maliyyə aktivinin və ya öhdəliyinin xalis balans dəyərinədək diskontlaşdırır. Hesablama zamanı maliyyə aləti üzrə bütün müqavilə şərtləri (misal üçün əvvəlcədən ödəmə imkanı), eləcə də alətlə bilavasitə bağlı olan və effektiv faiz dəreçəsinin tərkib hissəsi olan bütün haqlar və əlavə xərclər nəzərə alınır, lakin geləcək kredit zərərləri nəzərə alınmır. Bank maliyyə aktiv və ya öhdəlikləri üzrə ödəniş və daxilolmalara dair qiymətləndirmələrinə yenidən baxıldıqda, həmin aktiv və öhdəliklərin balans dəyərinə düzəlişlər edir. Düzəliş edilmiş balans dəyəri ilkin effektiv faiz dəreçəsi esasında hesablanır və balans dəyərində dəyişiklik faiz geliri və ya xərci kimi tanınır. Maliyyə aktivinin və ya analoji maliyyə aktivləri qrupunun dəyəri dəyərsizləşmə zərərinə görə azalırsa, faiz geliri, yeni balans dəyərinə ilkin effektiv faiz dəreçəsini tətbiq etməklə eks etdirilir.

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali (davamı)

#### Gəlir və xərclərin tanınması (davamı)

##### *Haqq və komissiyalar*

Bank haqq və komissiya gəlirini müştərilərə göstərdiyi müxtəlif xidmətlərdən əldə edir. Haqq və komissiya gəlirinə xidmətlər göstərildikcə gəlir kimi tanınan pul vəsaitlərinin toplanması və pul vəsaitlərinin çıxarılması üçün haqlar, müştəri xidmətləri üzrə haqlar, plastik kartlarla əməliyyatlar və digər xidmət haqları daxildir. Haqq və komissiya xərclərinə plastik kartlara, pul vəsaitlərinə, müştərilərlə hesablaşmalara və investisiya qiymətli kağızları ilə əməliyyatlara aiddir.

##### *Dividend gəlini*

Bank ödənişi almaq hüququnu əldə edəndə gəlir tanınır.

#### Xarici valyutanın çevriləməsi

Maliyyə hesabatları Bankın funksional və təqdimat valyutası olan AZN ilə təqdim edilir. Xarici valyutalarla aparılan əməliyyatlar ilk önce əməliyyat tarixində qüvvədə olan valyuta məzənnəsi ilə funksional valyutaya çevrilir. Xarici valyuta ilə olan monetar aktivlər və öhdəliklər hesabat tarixinə məzənnədən istifadə etməklə funksional valyutaya çevrilir. Xarici valyutalarla olan əməliyyatların çevriləməsindən yaranan bütün fərqlər mənfaət və ya zərərdə "Xarici valyutalarla əməliyyatlar üzrə xalis gəlir (zərər)" maddəsi üzrə tanınır. Xarici valyuta ilə olan və maya dəyeri ilə qiymətləndirilən qeyri-monetary maddələr əməliyyat tarixinə mövcud olan məzənnəyə görə çevrilir. Xarici valyuta ilə olan və ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetary maddələr ədalətli dəyərin təyin edildiyi tarixde mövcud olan məzənnəyə görə çevrilir.

Xarici valyuta ilə əməliyyatın müqavilə məzənnəsi ilə ARMB-nin həmin əməliyyat tarixinə rəsmi məzənnəsi arasında fərqlər diliq əməliyyatları üzrə gəlirlərə daxil edilir.

Bank hazırkı maliyyə hesabatlarının hazırlanmasında 31 dekabr tarixinə olan aşağıdakı rəsmi məzənnələrdən istifadə etmişdir:

	2015	2014
1 ABŞ dolları	AZN 1.5594	AZN 0.7844
1 avro	AZN 1.7046	AZN 0.9522

#### **Qəbul edilmiş, lakin hələ qüvvəyə minməmiş standart və şəhərlər**

Bankın maliyyə hesabatları buraxıldığı tarixə qədər buraxılmış, lakin qüvvəyə minməmiş standartlar aşağıda təqdim olunur. Bank bu standartlar (müvafiq hallarda) qüvvəyə mindikdə onlan tətbiq etmək niyyətindədir.

##### *9 sayılı MHBS "Maliyyə alətləri"*

2014-cü ilin iyul ayında MUBSK 9 sayılı "Maliyyə alətləri" adlı MHBS-in yekun versiyasını buraxmışdır. Bu versiya maliyyə alətləri layihəsinin bütün mərhələlərini eks etdirir və 39 sayılı "Maliyyə alətləri: Tanıma və Ölçmə" adlı MUBS-u və 9 sayılı MHBS-in bütün əvvəlki versiyalarını əvəz edir. Standart təsnifləşdirmə və ölçmə, dəyərsizləşmə və hedcinqin uçotu üzrə yeni tələbləri təqdim edir.

9 sayılı MHBS 1 yanvar 2018-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlərə tətbiq edilir. Erken tətbiqetməyə icazə verilir. Retrospektiv qaydada tətbiq edilməsi tələb edilir, lakin müqayisəli məlumatın təqdim edilməsi məcburi deyil. İllik dəfə tətbiq etmənin tarixi 1 fevral 2015-ci il tarixindən əvvəl olduğu halda 9 sayılı MHBS-in əvvəlki (2009, 2010 və 2013-cü illərin) versiyalarının erken tətbiqinə icazə verilir. 9 sayılı MHBS-in qəbul ediləsi Bankın maliyyə aktivlərinin təsnifati və ölçüləşməsinə təsir edəcək, lakin Bankın maliyyə öhdəliklərinin təsnifati və ölçüləşməsinə heç bir təsir göstərməyəcək.

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali (davamı)

#### Qəbul edilmiş, lakin hələ qüvvəyə minməmiş standart və şəhərlər (davamı)

##### 15 sayılı MHBS "Müşterilərə müqavilələrdən gelirlər"

15 sayılı MHBS 2014-cü ilin may ayında buraxılmış və müşterilərlə müqavilələrdən irəli gələn galirlərə tətbiq edilecek 5 mərhələli modeli tətbiq edir. "İcarələr" adlı 17 sayılı MUBS-un əhatə dairəsində icarə müqavilələri, "Şığorta müqavilələri" adlı 4 sayılı MHBS-in əhatə dairəsində siğorta müqavilələri və "Maliyyə aletləri: Tanıma və Ölçülmə" adlı 39 sayılı MUBS-un (və ya "Maliyyə aletləri" adlı 9 sayılı MHBS, erken tətbiq edildikdə) əhatə dairəsində maliyyə aletləri və digər müqavilə hüquqları və öhdəliklərindən irəli gələn gelirlər 15 sayılı MHBS-in əhatə dairəsinə daxil olmur və müvafiq standartla idarə edilir.

15 sayılı MHBS-ə görə galirlər müəssisənin müştəriyə göndərdiyi mallar və ya xidmetlər əvazında alınması gözlənilen vəsaiti eks etdirən məbləğdə tanınır. 15 sayılı MHBS-in prinsipləri gelirlərin ölçüləsi və tanınmasına daha strukturlu yanaşmanın tətbiqini temin edir.

Gelirlər üzrə yeni standart bütün müəssisələrə tətbiq edilir və MHBS-in gelirlərin tanınması üzrə bütün cari teleblərini əvəz edir. Standart 1 yanvar 2017-ci il tarixində başlayan və bu tarixdən sonrakı illik dövrlərə retrospektiv qaydada tam və ya düzəlişlər edilmiş şekilde tətbiq edilməlidir. Erken tətbiqetməyə icazə verilir. Bank hazırda 15 sayılı MHBS-in təsirini qiymətləndirir və yeni standartı tələb edilən tarixdə qəbul etməyi planlaşdırır.

##### 16 sayılı MUBS-a və 38 sayılı MUBS-a düzəlişlər: Məqbul köhnələmə və amortizasiya metodlarının aydınlaşdırılması

Düzəlişlər 16 və 38 sayılı MUBS-da gelirlərin aktivin istifadəsi prosesində sərf edilen iqtisadi faydalaraın sxemini deyil, biznesin (aktivin daxil olduğu) həyata keçirilməsindən əmələ gələn iqtisadi faydalaraın sxemini eks etdirməsi principine əydiqliq getirir. Neticədə, gelirlərə əsaslanan metod əmlak, qurğu və avadanlığın köhnələməsi üçün istifadə edilə bilmez və yalnız çox nadir hallarda qeyri-maddi aktivlərin amortizasiyası üçün istifadə edilə bilər. Düzəlişlər 1 yanvar 2016-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlərə perspektiv qaydada tətbiq edilir. Erken tətbiqetməyə icazə verilir. Bu düzəlişlərin Banka təsir göstərməsi gözlənilmir, çünki Bank uzunmüddətli aktivlərinə köhnələmə hesablaması üçün gelirlərə əsaslanan metoddan istifadə etmir.

##### 2012-2014-cü illərdə MHBS-lərə illik tekmilləşdirmələr

Bu düzəlişlər 1 yanvar 2016-ci il tarixindən qüvvəyə minir və bunların Banka əhəmiyyətli təsir göstərməsi gözlənilmir. Bunlara aşağıdakılardan daxildir:

##### 7 sayılı MHBS "Maliyyə aletləri: Açıqlamalar – Xidmətlərin göstərilməsi haqqında müqavilələr"

7 sayılı MHBS müəssisədən tanınması ümumiyyətlə dayandırılan köçürülmüş aktivdə davam edən iştirak haqqında açıqlamaların edilməsini tələb edir. Şuradan xidmet müqavilələrinin bu açıqlama toloblarının tətbiq edilməsi məqsədləri üçün davam edən iştirak olub-olmadığı soruşulmuşdur. Düzəliş izah edir ki, haqqı daxil edən xidmet müqaviləsi maliyyə aktivində davam edən iştirak ola bilər. Açıqlamaların tələb edilib-edilmədiyini qiymətləndirmək üçün müəssisə MHBS 7.B30 və MHBS 7.42C bendlərində nəzərdə tutulan davam edən iştiraka dair qaydalara uyğun olaraq haqqın və razılışmanın xüsusiyyətini qiymətləndirməlidir. Düzəliş 1 yanvar 2016-ci il tarixində başlayan və bu tarixdən sonrakı illik dövrlərə tətbiq edilməlidir. Erken tətbiq edilməyə icazə verilir. Düzəliş əle tətbiq edilməlidir ki, hansı xidmet müqavilələrinin davam edən iştirak olduğunu müəyyən etmək üçün qiymətləndirmə retrospektiv qaydada tətbiq edilməli olsun. Lakin, tələb edilən açıqlamaların müəssisənin ilk dəfə olaraq düzəlişləri tətbiq etdiyi illik dövrən əvvəl başlayan hər hansı dövr üzrə təqdim edilmesinə ehtiyac yoxdur.

##### 34 sayılı MUBS "Aralıq maliyyə hesabatları" – malumatların 'aralıq maliyyə hesabatı'nın istenilen hissəsində açıqlanması

Düzəliş göstərir ki, tələb edilən aralıq açıqlamalar ya aralıq maliyyə hesabatlarında, yaxud da aralıq maliyyə hesabatları və daha böyük aralıq maliyyə hesabatına daxil edilən hər hansı sənədlər (məsələn rəhbərliyin şəhərləri və risklər haqqında hesabat) arasında qarşılıqlı istinadlar yolu ilə təqdim edilməlidir. Komitə göstərir ki, aralıq maliyyə hesabatındaki məlumat istifadəçilər üçün aralıq maliyyə hesabatları ilə eyni şərtlərle və eyni zamanda açıq olmalıdır. İstifadəçilər digər məlumatla bu şəkilde tanış olmaq imkanına malik olmasa, aralıq maliyyə hesabatı natamam sayılır. Düzəliş yanvar 2016-ci il tarixində başlayan və bu tarixdən sonrakı illik dövrlərə retrospektiv şəkildə tətbiq edilməlidir. Erken tətbiq edilməyə icazə verilir.

#### **4. Mühüm mühasibat uçotu mühakimələri və ehtimalları**

Bankın uçot qaydalarını tətbiq edərkən, rəhbərlik, qiymətləndirmələrdən əlavə, maliyyə hesabatlarında əks etdirilmiş məbleklärə daha əhəmiyyətli təsir göstərmiş aşağıdakı mühakimələrdən istifadə etmiş və ehtimallar vermişdir:

##### **Maliyyə alətlərinin ədalətli dəyeri**

Maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmiş maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin ədalətli dəyerləri feal bazarın əldə edilə bilməyəndə, onlar riyazi modellerin işlədiləsini daxil edən müxtəlif qiymətləndirmə mexanizmlərindən istifadə etməklə müəyyən edilir. Bu modeller üçün ilkin verilənlər mümkün olunda müşahidə cdilə bilən bazarın götürülür, mümkün olmayanda isə ədalətli dəyerlərin müəyyən edilməsi üçün müəyyən dərəcədə mühakimələrin istifadə edilməsi tələb olunur. Əlavə təfsilatlar Qeyd 25-da təqdim olunur.

##### **"Vasitəçi" kreditləri**

Bank, Maliyyə Nazirliyinin zəmaneti ilə ARMB-dən alınmış resurslar hesabına dövlət təşkilatlarına kreditlərin verilməsini nəzərdə tutan üçtərəfli müqavilələrdə iştirak edir. Bu müqavilələrdə Bank vasitəçi kimi çıxış edir və bu fəaliyyətdən yalnız komissiya gəliri qazanır. Bu üçtərəfli müqavilələrin müddəələrinin Bank tərəfindən təfsirinə əsasən, Bankın heç bir mənfaəti və ya kredit riski olmadığına görə, ARMB-dən alınmış resurslar və bu resurslar vasitesilə dövlət təşkilatlarına verilmiş kreditlər Bankın maliyyə vəziyyəti haqqında hesabatında netləşdirilir.

##### **Kreditin dəyərsizləşməsi üçün ehtiyat**

Bank müntəzəm qaydada kreditlərinin və debitor borclarının dəyərsizləşmə baxımından təhlilini aparır. Bank borcalan maliyyə çətinlikləri ilə qarşılaşlığı və analoji borcalanlar haqqında kifayət qədər faktiki məlumatlar olmadığı hallarda dəyərsizləşmə zərərlərinin qiymətləndirilməsində təcrübəyə əsaslanan mühakimələrdən istifadə edir. Eynilə, Bank qrupa daxil olan borcalanların öhdəlikləri ödəmək statusundu manfi dəyişikliklərə və ya qrupun daxilində aktivlər üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqəli olan dövlət və ya yerli iqtisadi şəraitlərin dəyişməsinə işarə edən müşahidə edilən məlumatlar əsasında gələcək pul vəsaitləri hərəkətlərində dəyişiklikləri qiymətləndirir. Rəhbərlik kreditlər və debitor borcları qrupu üzrə analoji kredit riski və obyektiv dəyərsizləşmə sübutları olan aktivlərlə bağlı zərərlərin strukturunu haqqında tarixi məlumatlar əsasında qiymətləndirmələrdən istifadə edir. Bank cari şəraitləri əks etdirmək məqsədilə kreditlər və ya debitor borcları qrupu üçün müşahidə edilən məlumatlarda düzeliş aparmaq üçün təcrübəyə əsaslanan mühakimələrdən istifadə edir.

##### **Girovun dəyerinin müəyyən edilməsi**

Rəhbərlik müntəzəm olaraq girovun bazar dəyerini nəzərdən keçirir. Rəhbərlik, cari şəraitləri əks etdirmək və girovun ədalətli dəyerində düzeliş aparmaq məqsədilə təcrübəli mühakimələrdən və ya müstəqil reyindən istifadə edir. Tələb olunan girovun məbləği və növü tərəf müqabilinin kredit risklərinin qiymətləndirilməsindən asılıdır.

##### **Vergilər**

Azərbaycanın qanunvericiliyi müxtəlif şəhərlər və tez-tez edilən dəyişikliklərə məruz qalır. Rəhbərlik hesab edir ki, 31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə müvafiq qanunvericiliyin rəhbərlik tərəfindən tətbiq edilən şəhəri münasibdir və Bankın vergi mövqeyi qəbul edilecekdir.

##### **Aidiyyəti olan şəxslərə əməliyyatlar**

Adi fəaliyyətində Bank aidiyyəti olan şəxslərə əməliyyatlar aparan, 39 sayılı MUBS maliyyə alətlərinin ilk önce ədalətli dəyerləri əsasında tanınmasını tələb edir. Müəyyən əməliyyatlar feal bazarda aparılmadığı təqdirdə, onların bazar və ya qeyri-bazar faiz dərəcələri ilə qiymətləndirilməsini müəyyən etmek üçün mühakimələr tətbiq edilir. Mühakimə aidiyyəti olmayan şəxslər arasında oxşar əməliyyatlar üçün qiymətlərin təyin edilməsi və effektiv faiz dərəcəsinin təhlili əsasında verilir.

#### **5. Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri**

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri aşağıdakılardan ibarətdir:

	2015	2014
Kassada olan pul vəsaitləri	305,763	232,980
Azərbaycan Respublikasının Mərkəzi Bankında cari hesablar	177,396	89,255
Diger kredit təşkilatlarında cari hesablar	104,493	65,823
Yolda olan pul vəsaitləri	-	1,255
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri</b>	<b>587,652</b>	<b>389,313</b>

31 dekabr 2015-ci il tarixinə digər kredit təşkilatlarında cari hesablara rezident və qeyri-rezident banklarda, müvafiq olaraq, 5,908 AZN (2014-cü il: 656 AZN) və 98,585 AZN (2014-cü il: 65,167 AZN) məbləğində faiz hesablanması mayın müxbir hesablarda qalıqlar daxildir.

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 6. Kredit təşkilatlarından alınacaq məbləğlər

Kredit təşkilatlarından alınacaq məbləğlər aşağıdakılardan ibarətdir:

	2015	2014
ARMB-də blok edilmiş hesablar	158,591	-
Kredit təşkilatlarında blok edilmiş hesablar	82,887	14,649
ARMB-də məcburi ehtiyat	4,991	14,138
Kredit təşkilatlarına verilmiş kreditlər	866	1,555
<b>Kredit təşkilatlarından alınacaq məbləğlər</b>	<b>247,335</b>	<b>30,342</b>

31 dekabr 2015-ci il tarixinə, 158,591 AZN (2014-cü il: sıfır) məbləğində ARMB-də blok edilmiş hesablar ARMB qarşısında 100,000 AZN (2014-cü il: sıfır) məbləğində borc öhdəliyi üzrə blok edilmiş vəsaitlərdən ibarətdir.

31 dekabr 2015-ci va 2014-cü il tarixlərinə, kredit təşkilatlarında blok edilmiş hesablar bir qeyri-rezident kredit təşkilatının iki müştəriyə verdiyi akkreditivlər üzrə blok edilmiş vəsaitlərdən ibarətdir.

Kredit təşkilatları ARMB-də müştərilərdən xarici və yerli valyutada cəlb edilmiş qalıqların əvvəlki ay üzrə orta səviyyəsinin illik 0.5%-i dərəcəsində (2014-cü il: 2%) faiz qazandırmayan pul depozitini (məcburi ehtiyat) saxlamalıdır. Bankın bu depoziti geri almaq imkanı qanunvericiliklə məhdudlaşdırılır.

31 dekabr 2015-ci il tarixinə kredit təşkilatlarına verilmiş kreditlərə 866 AZN (2014-cü il 1,555 AZN) məbləğində üç (2014-cü il: dörd ) rezident qeyri-bank kredit təşkilatına verilmiş kreditlər daxildir.

## 7. Satış üçün mövcud olan investisiya qiymətli kağızları

Satış üçün mövcud olan investisiya qiymətli kağızları aşağıdakılardan ibarətdir:

	2015	2014
Korporativ səhmlər	2,977	1,576
Azərbaycan Respublikası İpoteka Fondu tərəfindən buraxılmış notlar	-	26,176
Korporativ istiqrazlar	-	5,034
<b>Cəmi satış üçün mövcud olan investisiya qiymətli kağızları</b>	<b>2,977</b>	<b>32,786</b>

Satış üçün mövcud olan korporativ səhmlər aşağıdakılardır:

<i>Adı</i>	<i>Fəaliyyət növü</i>	<i>Qeydiyyata alındığı ölkə</i>	<i>2015</i>		<i>2014</i>	
			<i>Ədalətli dəyer</i>	<i>% səhm</i>	<i>Ədalətli dəyer</i>	<i>% səhm</i>
Visa Inc.	Plastik kartlar	ABŞ	1,426	0.00%	606	0.00%
MasterCard Inc.	Plastik kartlar	ABŞ	1,013	0.00%	450	0.00%
Azərbaycan Beynəlxalq Bankı	Bank işi	Azərbaycan Respublikası	478	0.13%	460	0.13%
Baki Fond Birjası	Fond Birjası	Respublikası	60	5.26%	60	5.26%
			<b>2,977</b>		<b>1,576</b>	

## 8. Müştərilərə verilmiş kreditlər

Müştərilərə verilmiş kreditlər aşağıdakılardan ibarətdir:

	2015	2014
Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri	519,826	384,045
Dövlətə bağlı müəssisələr	404,965	164,404
Korporativ kreditlər	212,073	287,484
Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri	25,754	22,060
Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar	19,750	67,677
<b>Müştərilərə verilmiş kreditlər, ümumi</b>	<b>1,182,368</b>	<b>925,670</b>
Çıxılsın – kreditin dəyərsizləşməsi üçün ehtiyat	(78,398)	(47,872)
<b>Müştərilərə verilmiş kreditlər, xalis</b>	<b>1,103,970</b>	<b>877,798</b>

### 8. Müştərilərə verilmiş kreditlər (davamı)

#### Müştərilərə verilmiş kreditlərin dəyərsizləşməsi üçün ehtiyat

Müştərilərə verilmiş kreditlərin dəyərsizləşməsi üçün ehtiyatın sınıflar üzrə üzlaşdırılması aşağıda cədvəldə təqdim edilir.

	<i>Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri</i>	<i>Dövlətə bağlı müəssisələr</i>	<i>Korporativ kreditlər</i>	<i>Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri</i>	<i>Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar</i>	<i>Cəmi</i>
<b>1 yanvar 2015-ci il</b>	<b>(14,244)</b>	<b>(1,955)</b>	<b>(20,322)</b>	<b>(2,212)</b>	<b>(9,139)</b>	<b>(47,872)</b>
Üzrə xərc	(13,842)	(7,346)	(13,740)	(2,136)	(2,178)	(39,242)
Silmmiş məbləğlər	6,998	143	276	7	1,292	8,716
<b>31 dekabr 2015-ci il</b>	<b>(21,088)</b>	<b>(9,158)</b>	<b>(33,786)</b>	<b>(4,341)</b>	<b>(10,025)</b>	<b>(78,398)</b>
 Fərdi şəkildə dəyərsizləşmiş Ümumi şəkildə dəyərsizləşmiş	 (8,433) (12,655)	 (580) (8,578)	 (27,506) (6,280)	 (4,203) (138)	 (9,112) (913)	 (49,834) (28,564)
 <b>Fərdi şəkildə qıymətləndirilmiş dəyərsizləşmə ehtiyatını çıxmazdan avval dəyərsizləşmiş hesab edilən kreditlərin ümumi məbləği</b>	 <b>(21,088)</b>	 <b>(9,158)</b>	 <b>(33,786)</b>	 <b>(4,341)</b>	 <b>(10,025)</b>	 <b>(78,398)</b>
 <b>Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri</b>	 <b>9,009</b>	 <b>2,365</b>	 <b>38,980</b>	 <b>4,347</b>	 <b>11,518</b>	 <b>66,219</b>
	<i>Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri</i>	<i>Dövlətə bağlı müəssisələr</i>	<i>Korporativ kreditlər</i>	<i>Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri</i>	<i>Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar</i>	<i>Cəmi</i>
<b>1 yanvar 2014-cü il</b>	<b>(17,755)</b>	<b>(2,310)</b>	<b>(59,247)</b>	<b>(1,744)</b>	<b>(7,469)</b>	<b>(88,525)</b>
Üzrə (xərc) / geri qaytarma	(5,204)	(96)	15,134	(521)	(2,416)	6,897
Silmmiş məbləğlər	8,715	451	23,791	53	746	33,756
<b>31 dekabr 2014-cü il</b>	<b>(14,244)</b>	<b>(1,955)</b>	<b>(20,322)</b>	<b>(2,212)</b>	<b>(9,139)</b>	<b>(47,872)</b>
 Fərdi şəkildə dəyərsizləşmiş Ümumi şəkildə dəyərsizləşmiş	 (12,416)	 (1,474)	 (18,334)	 (1,955)	 (8,841)	 (43,020)
 <b>Fərdi şəkildə qıymətləndirilmiş dəyərsizləşmə ehtiyatını çıxmazdan avval dəyərsizləşmiş hesab edilən kreditlərin ümumi məbləği</b>	 <b>(1,828)</b>	 <b>(481)</b>	 <b>(1,988)</b>	 <b>(257)</b>	 <b>(298)</b>	 <b>(4,852)</b>
 <b>Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri</b>	 <b>14,303</b>	 <b>3,593</b>	 <b>33,894</b>	 <b>2,734</b>	 <b>14,928</b>	 <b>69,452</b>

## 8. Müşterilərə verilmiş kreditlər (davamı)

### Fərdi şəkildə dəyərsizləşmiş kreditlər

31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə dəyərsizləşmiş kreditlər üzrə 2,014 AZN (2014-cü il: 1,211 AZN) məbləğində faiz gəliri hesablanmışdır.

ARMB-nin teleblərinə əsasən kreditlər yalnız Müşahidə Şurasının təsdiqi ilə, xüsusi hallarda isə, məhkəmənin müvafiq qərarı əsasında silinə bilər.

### Girov və kreditin keyfiyyətini artırın digər amillər

Tələb olunan girovun mebleği və növü biznes tərəfdaşının kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girov növlərinin münasibliyi və qiymətləndirmə parametrlərinə dair qaydalar tətbiq edilir.

Alınmış girovların əsas növləri aşağıdakılardır:

- Korporativ kreditlər üçün daşınmaz əmlak və nəqliyyat vasitələri üzrə girovlar, üçüncü tərəflərin zəmanetləri;
- Fərdi kreditlərin verilmesi üçün yaşayış mülkləri üzrə girovlar;

Rəhberlik girovun bazar dəyərinə nəzarət edir, müvafiq razılaşmaya uyğun olaraq əlavə girov tələb edir və kreditin dəyərsizləşməsi üçün ehtiyatın münasibliyini nəzərdən keçirdiyi zaman əldə etdiyi girovun bazar dəyərinə nəzarət edir.

### Müşterilərə verilmiş kreditlərin konsentrasiyası

Kreditlər aşağıdakı müştəri növlərinə verilir:

	2015	2014
Fiziki şəxslər	545,580	406,105
Dövlətə bağlı müəssisələr	404,965	164,404
Özel müəssisələr	212,073	287,484
Sahibkarlar	19,750	67,677
<b>Müşterilərə verilmiş kreditlər, ümumi</b>	<b>1,182,368</b>	<b>925,670</b>

Kreditlər əsasən aşağıdakı sənaye sektorlarına verilir:

	2015	2014
Fiziki şəxslər	545,580	406,105
İstehsal	214,738	146,669
Nəqliyyat	184,584	26,871
Tikinti	109,098	257,549
Ticarət və xidmətlər	77,035	49,624
Kənd təsərrüfatı və qida məhsullarının emalı	25,989	28,206
Telekommunikasiya	18,816	1,157
Enerji	-	1,631
Digər	6,528	7,858
<b>Müşterilərə verilmiş kreditlər, ümumi</b>	<b>1,182,368</b>	<b>925,670</b>

31 dekabr 2015-ci il tarixinə Bankda on iki (2014-cü il: on iki) ən iri borcalandan alınacaq 482,782 AZN və ya ümumi kredit portfelinin 41%-i ilə (2014-cü il: 377,131 AZN) və ya ümumi kredit portfelinin 41%-i təmsil olunan kredit konsentrasiyası olmuşdur. Bu kreditlər üçün 9,486 AZN (2014-cü il: 1,520 AZN) məbləğində ehtiyat yaradılmışdır.

Azərbaycan İpoteka Fondu ilə borcalma sazişlərinə uyğun olaraq alınmış vəsaitlərdən 21,670 AZN (2014-cü il: 19,474 AZN) məbləğində fərdi ipoteka kreditləri verilmişdir.

Sahibkarlığa Kümək Milli Fondu ilə imzalanmış borcalma sazişlərinə uyğun olaraq, korporativ müşterilərə və sahibkarlara, müvafiq olaraq, 51,770 AZN (2014-cü il: 45,385 AZN) və 14,832 AZN (2014-cü il: 16,481 AZN) məbləğində kredit verilmişdir.

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 9. Əmlak və avadanlıqlar

Əmlak və avadanlıqlarda hərəkət aşağıdakı kimi olmuşdur:

	<i>Binalar</i>	<i>İcarəyə götürülmüş aktivlərin əsaslı temiri</i>	<i>Kompüterlər və digər ofis avadanlıqları</i>	<i>Mebel, qurğu, nəqliyyat vasitələri və digər</i>	<i>Cəmi</i>
<b>İlkin dəyəri və ya yenidən qiymətləndirmə</b>					
31 dekabr 2013-cü il	6,640	124	12,715	32,891	52,370
Əlavələr	—	327	955	8,291	9,573
Silinmələr	—	—	(614)	(1,267)	(1,881)
<b>31 dekabr 2014-cü il</b>	<b>6,640</b>	<b>451</b>	<b>13,056</b>	<b>39,915</b>	<b>60,062</b>
Əlavələr	—	1,399	3,098	6,615	11,112
Silinmələr	—	(82)	(2,848)	(2,557)	(5,487)
Yenidən qiymətləndirmənin təsiri	413	—	—	—	413
<b>31 dekabr 2015-ci il</b>	<b>7,053</b>	<b>1,768</b>	<b>13,306</b>	<b>43,973</b>	<b>66,100</b>
<b>Yığılmış köhnəlmə və dəvərsizlaşma</b>					
31 dekabr 2013-cü il	—	(77)	(10,234)	(23,806)	(34,117)
Köhnəlmə xərci	(332)	(18)	(928)	(3,412)	(4,690)
Silinmələr	—	—	563	1,221	1,784
<b>31 dekabr 2014-cü il</b>	<b>(332)</b>	<b>(95)</b>	<b>(10,599)</b>	<b>(25,997)</b>	<b>(37,023)</b>
Köhnəlmə xərci	(332)	(98)	(886)	(4,472)	(5,788)
Silinmələr	—	82	2,828	2,438	5,348
Yenidən qiymətləndirmənin təsiri	664	—	—	—	664
<b>31 dekabr 2015-ci il</b>	<b>—</b>	<b>(111)</b>	<b>(8,657)</b>	<b>(28,031)</b>	<b>(36,799)</b>
<b>Xalis balans dəyəri</b>					
31 dekabr 2013-cü il	6,640	47	2,481	9,085	18,253
31 dekabr 2014-cü il	6,308	356	2,457	13,918	23,039
<b>31 dekabr 2015-ci il</b>	<b>7,053</b>	<b>1,657</b>	<b>4,649</b>	<b>15,942</b>	<b>29,301</b>

31 dekabr 2015-ci il tarixinə 24,187 AZN (2014-cü il: 26,414 AZN) məbləğində əmlak və avadanlıqlar tamamilə köhnəlmüşdür.

31 dekabr 2015-ci il tarixinə əmlak və avadanlıqlara 1,212 AZN (2014-cü il: 1,333 AZN) məbləğində anbardakı maddələr daxil olmuşdur.

31 dekabr 2015-ci il tarixinə binalarının ədalətli dəyərini müəyyən etmək məqsadılıq Bank müstəqil qiymətləndirici ola KONEKO MMC-ni cəlb etmişdir. Ədalətli dəyər bazar əsaslı sübutlara istinadən müəyyən edilir. Qiymətləndirmə metodu olaraq müqayiseli təhlil istifadə edilmişdir. Yenidən qiymətləndirmənin 1,077 AZN məbləğində təsiri ümumi gelirde tanınmışdır.

Binalar dəyər modelindən istifadə etməklə qiymətləndirilsəydi, balans dəyərləri belə olardı:

	<i>2015</i>	<i>2014</i>
İlkin dəyəri	8,083	8,083
Yığılmış köhnəlmə	(3,053)	(2,830)
<b>Xalis balans dəyəri</b>	<b>5,030</b>	<b>5,253</b>

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 10. Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlərde hərəket aşağıda təqdim edilir:

	Lisenziya	Kompüter programı	Cəmi
<b>İllik dəyəri</b>			
31 dekabr 2013-cü il	816	3,782	4,598
Əlavələr	916	66	982
<b>31 dekabr 2014-cü il</b>	<b>1,732</b>	<b>3,848</b>	<b>5,580</b>
Əlavələr	3,834	1,145	4,979
Silinmələr	(553)	(24)	(577)
<b>31 dekabr 2015-ci il</b>	<b>5,013</b>	<b>4,969</b>	<b>9,982</b>
<b>Yığılmış amortizasiya</b>			
31 dekabr 2013-cü il	(419)	(1,580)	(1,999)
Amortizasiya xərci	(446)	(397)	(843)
<b>31 dekabr 2014-cü il</b>	<b>(865)</b>	<b>(1,977)</b>	<b>(2,842)</b>
Amortizasiya xərci	(1,397)	(516)	(1,913)
Silinmələr	553	24	577
<b>31 dekabr 2015-ci il</b>	<b>(1,709)</b>	<b>(2,469)</b>	<b>(4,178)</b>
<b>Xalis balans dəyəri</b>			
31 dekabr 2013-cü il	397	2,202	2,599
<b>31 dekabr 2014-cü il</b>	<b>867</b>	<b>1,871</b>	<b>2,738</b>
<b>31 dekabr 2015-ci il</b>	<b>3,304</b>	<b>2,500</b>	<b>5,804</b>

## 11. Vergilər

Korporativ mənfaət vergisi xərci aşağıdakılardan ibarətdir:

	2015	2014
Cari vergi xərci	(16,039)	(20,675)
Təxirə salınmış mənfaət vergisi (xərci)/faydası – müvəqqəti fərqlərin yaranması və lağv edilməsi	(1,938)	3,453
Çıxılsın: digər ümumi gəlirdə tanınmış təxirə salınmış mənfaət vergisi	495	(5)
<b>Mənfaət vergisi xərci</b>	<b>(17,482)</b>	<b>(17,227)</b>

İl ərzində digər ümumi gəlirə aid edilmiş maddələrlə bağlı olan təxirə salınmış vergi aşağıda təqdim olunur:

	2015	2014
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	(280)	5
Binaların yenidən qiymətləndirilməsi	(215)	–
<b>Digər ümumi gəlirə aid edilmiş mənfaət vergisi</b>	<b>(495)</b>	<b>5</b>

Effektiv mənfaət vergisi dərəcəsi yerli qanunvericiliyə uyğun mənfaət vergisi dərəcəsindən fərqlənir. Aşağıdakı cədvəldə yerli qanunvericilik əsasında mənfaət vergisi xərci faktiki xərclərlə tutuşdurulur:

	2015	2014
<b>Mənfaət vergisi xərcindən əvvəl mənfaət</b>	<b>79,406</b>	<b>85,086</b>
Yerli qanunvericiliyə uyğun olan mənfaət vergisinin dərəcəsi	20%	20%
<b>Yerli qanunvericiliyə uyğun dərəcə ilə nəzəri mənfaət vergisi xərci</b>	<b>(15,881)</b>	<b>(17,017)</b>
<b>Vergi məqsədləri üçün çıxılmayan və ya qiymətləndirilməyən maddələrin vergiye təsiri</b>		
Çıxılmayan xərclər	(1,363)	(538)
Diger	(238)	328
<b>Mənfaət vergisi xərci</b>	<b>(17,482)</b>	<b>(17,227)</b>

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 11. Vergilər (davamı)

31 dekabr tarixinə təxirə salınmış mənfaət vergisi aktivləri və öhdəlikləri və onların müvafiq illerde hərəkətləri aşağıda təqdim olunur:

	<i>Müvəqqəti fərqlərin yaranması və ləğv edilməsi</i>		<i>Müvəqqəti fərqlərin yaranması və ləğv edilməsi</i>		<i>2015</i>
	<i>Mənfaət və ya zərər haqqında hesabatda</i>	<i>Digər ümumi gəlirdə</i>	<i>Mənfaət və ya zərər haqqında hesabatda</i>	<i>Digər ümumi gəlirdə</i>	
	<i>2013</i>		<i>2014</i>		
<b>Vergidən çıxılan müvəqqəti fərqlərin tasiri</b>					
Asılı müəssisələrə investisiya	50	92	-	142	(142)
Diger öhdəliklər	(138)	1,505	-	1,367	292
<b>Təxirə salınmış vergi aktivləri</b>	<b>(88)</b>	<b>1,597</b>	<b>-</b>	<b>1,509</b>	<b>150</b>
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	-	(247)	-	(247)	-
Kredit təşkilatlarından alınacaq məbləğlər	(97)	97	-	-	-
Satış üçün mövcud olan investisiya qiyməti kağızları	(230)	-	5	(225)	-
Müşterilərə verilmiş kreditlər	(2,892)	1,816	-	(1,076)	(1,323)
Əmlak və avadanlıqlar	(408)	(630)	-	(1,038)	(133)
Qeyri-maddi aktivlər	55	(7)	-	48	(182)
Diger aktivlər	(216)	131	-	(85)	41
Zəmanətlər və öhdəliklər üçün ehtiyat	(830)	691	-	(139)	4
<b>Təxirə salınmış vergi öhdəlikləri</b>	<b>(4,618)</b>	<b>1,851</b>	<b>5</b>	<b>(2,762)</b>	<b>(1,593)</b>
Xalis təxirə salınmış mənfaət vergisi öhdəlikləri	(4,706)	3,448	5	(1,253)	(1,443)

## 12. Digər dəyərsizləşmə və ehtiyatlar

Digər dəyərsizləşmə və ehtiyatlarda hərəkət aşağıdakı kimi olmuşdur:

	<i>Digər aktivlər (Qeyd 13)</i>	<i>Zəmanətlər və öhdəliklər (Qeyd 19)</i>	<i>Cəmi</i>
31 dekabr 2013-cü il			
Geri qaytarma/xərc	(1,160)	-	(1,160)
31 dekabr 2014-cü il	343	(104)	239
	(817)	(104)	(921)
Xərc	(975)	(1,045)	(2,020)
31 dekabr 2015-ci il	(1,792)	(1,149)	(2,941)

Digər aktivlərin dəyərsizləşməsi üçün ehtiyat müvafiq aktivlərin balans dəyərindən çıxılır. Zəmanətlər və öhdəliklər üçün ehtiyat digər öhdəliklərdə yazılır.

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

### 13. Digər aktivlər və öhdəliklər

Digər aktivlər aşağıdakılardan ibarətdir:

	2015	2014
<b>Digər maliyyə aktivləri</b>		
Ödənilməkdə olan məbləğlər	19,799	10,377
MasterCard və Visa Inc. tərəfindən bloklaşdırılmış məbləğlər	3,251	1,633
Hesablanmış komissiya	2,494	1,878
Çıxılsın – Digər aktivlərin dəyərsizləşməsi üçün ehtiyat (Qeyd 12)	(1,792)	(817)
<b>Cəmi digər maliyyə aktivləri</b>	<b>23,752</b>	<b>13,071</b>
<b>Digər qeyri-maliyyə aktivləri</b>		
Avans ödənişləri	7,561	1,965
Yenidən mülkiyyətə alınmış girov	3,804	2,320
Təxirə salınmış xərclər	1,000	1,381
Ehtiyat hissələri	470	590
<b>Cəmi digər qeyri-maliyyə aktivləri</b>	<b>12,835</b>	<b>6,256</b>
<b>Digər aktivlər</b>	<b>36,587</b>	<b>19,327</b>

Digər öhdəliklər aşağıdakılardan ibarətdir:

	2015	2014
<b>Digər maliyyə öhdəlikləri</b>		
Hesablanmış xərclər	2,623	2,741
Ödənilməkdə olan vəsaitlər	2,456	2,269
Digər maliyyə öhdəlikləri	5	480
<b>Cəmi digər maliyyə öhdəlikləri</b>	<b>5,084</b>	<b>5,490</b>
<b>Digər qeyri-maliyyə öhdəlikləri</b>		
Təxirə salınmış gelirlər	20,128	11,504
İşçilərə ödəniləcək vəsait	9,536	5,520
Yerli büdcəye ödəniləcək vəsait	2,869	1,662
Mənfəət vergisi olmayan vergilər	1,734	425
Zəmanətlər və öhdəliklər üçün ehtiyat (Qeyd 12)	1,149	104
<b>Cəmi digər qeyri-maliyyə öhdəlikləri</b>	<b>35,416</b>	<b>19,215</b>
<b>Digər öhdəliklər</b>	<b>40,500</b>	<b>24,705</b>

### 14. Müşərilər qarşısında öhdəliklər

Müşərilər qarşısında öhdəliklər aşağıdakılardan ibarətdir:

	2015	2014
<b>Hüquqi şəxslər</b>		
Cari hesablar	246,691	201,285
Müddətli depozitlər	249,371	26,535
<b>Fiziki şəxslər</b>		
Cari hesablar	140,883	145,260
Müddətli depozitlər	488,661	234,115
<b>Müşərilər qarşısında öhdəliklər</b>	<b>1,125,606</b>	<b>607,195</b>
Zəmanətlər və akkreditivlər üzrə girov kimi saxlanılanlar	(35,940)	(2,177)

31 dekabr 2015-ci ildə Bankın 10-ən iri müşərişi (2014-cü il: 10) üzrə məbləğlərin möcürü qalığı 392,965 AZN olmuş və ya cəmi müşəri hesablarının 35%-ni (2014-cü il: AZN 145,945 və ya 24%-ni) təşkil etmişdir. Bu on ən iri müşəridən beşinci cəmi məbləği AZN 130,474 olmaqla (2014-cü il: üç əlaqəli təraf, 55,419 AZN) Banka aidiyəti olan şəxsdir.

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

#### 14. Müşterilər qarşısında öhdəliklər (davamı)

Müşteri hesablarının iqtisadi sektorlar üzrə təhlili aşağıda təqdim olunur:

	2015	2014		
	Məbləğ	%	Məbləğ	%
Fiziki şəxslər	629,544	56%	379,377	62%
Nəqliyyat və rabito	167,096	15%	31,077	5%
Dövlətə bağlı müəssisələr	139,457	12%	71,296	12%
Ticaret	57,318	5%	32,017	5%
İnvestisiya saxlayan şirkətlər	50,641	4%	43,486	7%
Sığorta	47,715	4%	22,018	4%
Tikinti	29,551	3%	15,997	3%
İstehsal	812	0%	927	0%
Enerji	367	0%	714	0%
Kənd təsərrüfatı	148	0%	276	0%
Diger	2,957	1%	10,010	2%
<b>Müşterilər qarşısında öhdəliklər</b>	<b>1,125,606</b>	<b>100%</b>	<b>607,195</b>	<b>100%</b>

#### 15. Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər

Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər:

	2015	2014
Azərbaycan Respublikası Maliyyə Nazirliyi	239,345	128,686
Azərbaycan Respublikasının Mərkəzi Bankı	103,067	6,404
Sahibkarlığa Kümək Milli Fondu	51,033	47,415
Azərbaycan Respublikasının İpoteka Fondu	18,877	17,222
<b>Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər</b>	<b>412,322</b>	<b>199,727</b>
Akkreditivlər üzrə girov kimi saxlanılar	(81,214)	(40,852)

31 dekabr 2015-ci il tarixinə Bankın Maliyyə Nazirliyi tərəfinden yerləşdirilmiş, müddəti 2016-2019 (2014-cü il: 2015-2016) illər ərzində başa çatan depozitləri olmuşdur. 2002-ci ildə Beynəlxalq İnkışaf Assosiasiyası (BIA) ilə Azərbaycan Respublikasının Hökuməti arasında imzalanmış Azərbaycan Respublikasının Maliyyə Sektoruna Texniki Yardım haqqında Razılılaşma çərçivəsində, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Banka kredit xətti açılmışdır. Kreditin əsas məbləği və faizlər bərabər yarımillik hissələrlə 2006-ci ildən 2021-ci ilə qədər ödənilməlidir.

31 dekabr 2015-ci il tarixinə Bankın ARMB-dən alınmış müddəti 2016-2017-ci illər (2014-cü il: 2015-ci il) ərzində başa çatan depozitləri olmuşdur.

2005-ci ildə Bank Azərbaycan Respublikası İqtisadi İnkışaf Nazirliyinin programı olan Milli Sahibkarlığa Kümək Fondu ilə kiçik və orta müəssisələrin maliyyələşdirilməsi üçün kredit razılılaşması imzalamışdır. Bu program əsasında vəsaitler Banka illik 1% (2014-cü il: illik 1%) dərəcəsi ilə verilir və müddəti 2016-2025-ci (2014-cü il: 2015-2021) illərdə başa çatır. Bank bu vəsaitləri 7%-dan çox olmayan illik faiz dərəcəsi ilə müvafiq borcalanıla kreditlər vermək üçün istifadə edə bilər.

2006-ci ildə Bank ARMB-nin programı olan Azərbaycan Respublikası İpoteka Fondu ilə fiziki şəxslərə uzunmüddətli ipoteka kreditlərinin verilməsi üçün kredit razılışmasını imzalamışdır. Bu program əsasında vəsaitler Banka illik 1%-4% dərəcəsi ilə verilir (2014-cü il: illik 1% və 4%) və müddəti 2016-2045 (2014-cü il: 2015-2044) ildə başa çatır. Bank bu vəsaitləri 8%-dan çox olmayan illik faiz dərəcəsi ilə müvafiq borcalanıla kreditlər vermək üçün istifadə edir.

#### 16. Kredit təşkilatları qarşısında öhdəliklər

Kredit təşkilatları qarşısında öhdəliklər aşağıdakılardan ibarətdir:

	2015	2014
Maliyyə təşkilatlarından alınmış müddətli depozitlər	115,139	71,826
Cari hesablar	11,879	11,404
<b>Kredit təşkilatları qarşısında öhdəliklər</b>	<b>127,018</b>	<b>83,230</b>

## 17. Buraxılmış borc qiymətli kağızları

31 dekabr 2015-ci il tarixinə buraxılmış borc qiymətli kağızları məcmu nominal dəyəri 16,335 AZN (2014-cü il: 140,600 AZN), illik kupon dərəcəsi illik 5.5% olan və ödəmə müddəti 2016-2017-ci (2014-cü il: 2015-2017) illərdə tamamlanan korporativ istiqrazlardan ibarət olmuşdur. İstiqrazlar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən alınmış və fond birjasında qeydiyyata alınmamışdır. 31 dekabr 2015-ci il tarixinə borc qiymətli kağızlarının qalığı 16,357 AZN (2014-cü il: 148,184 AZN) olmuşdur.

## 18. Kapital

Buraxılmasına icazə verilmiş, buraxılmış və ödənilmiş adi səhmlərə hərəketlər tam məbləğdə aşağıdakı kimi olmuşdur:

	<i>Adi səhmlərin sayı</i>	<i>Adi səhm üzrə nominal dəyər, manatla</i>	<i>Cəmi, manatla</i>
<b>31 dekabr 2013-cü il</b>			
Səhmdar kapitalında artım	8,000,000	10	80,000,000
Bölüşdürülməmiş mənfəətin kapitala yöndələməsi	7,000,000	10	70,000,000
	—		35,850,000
<b>31 dekabr 2014-cü il</b>	<b>15,000,000</b>	<b>12.39</b>	<b>185,850,000</b>
Səhmdar kapitalında artım	—	—	—
<b>31 dekabr 2015-ci il</b>	<b>15,000,000</b>	<b>12.39</b>	<b>185,850,000</b>

Səhmdarların 15 yanvar 2014-cü il tarixində keçirilmiş ümumi yiğincağının qərarı ilə Bankın nizamname kapitalı 70,000 AZN məbləğində 80,000 AZN-dən 150,000 AZN-ə qədər artırılmışdır. Buraxılmış adi səhmlər mövcud səhmdarlar tərəfindən bir adi səhm üzrə 10 AZN ödənməklə nağd pula alınmışdır.

Səhmdarların 27 may 2014-cü il tarixində keçirilmiş ümumi yiğincağının qərarı ilə Bankın nizamname kapitalı 35,850 AZN məbləğində 150,000 AZN-dən 185,850 AZN-ə qədər artırılmışdır. Bu artım bir səhmin dəyərinin 2.39 AZN artması ilə neticələnmiş, bölüşdürülməmiş mənfəətin kapitallaşdırılması vasitəsilə aparılmışdır.

Səhmlərin Azərbaycan Respublikasının Dövlət Qiymətli Kağızlar Komitəsi tərəfindən rəsmi şəkildə qeydiyyata alınması 17 iyul 2014-cü il tarixində başa çatdırılmışdır, beləliklə, 31 dekabr 2015-ci il tarixinə buraxılmasına icazə verilmiş, buraxılmış və tam ödənilmiş nizamname kapitalı her birinin dəyəri 12.39 AZN olmaqla 15,000,000 adi səhmdən ibarət olmuşdur (2014-cü il: bir səhmin nominal dəyəri 12.39 AZN olmaqla 15,000,000 adi səhm). Hər adi səhm bir səs hüququ verir.

Bankın nizamname kapitalı səhmdarlar tərəfindən Azərbaycan manatı ilə qoyulmuş və onlar dividendləri və hər hansı kapital paylarını Azərbaycan manatı ilə almaq hüququna malikdirlər.

Səhmdarların 27 may 2015-ci il tarixində keçirilmiş ümumi yiğincağının qərarı ilə Bank 31 dekabr 2014-cü il tarixində başa çatan il üzrə adi səhmlərlə bağlı cəmi 65,891 AZN (o cümlədən səhmdarlar adından ödənilməli olan 10% mənbədə tutulan vergi) məbləğində (2014-cü il: 21,302 AZN) dividendlər elan etmişdir. Dividendlər 2015-ci il ərzində tamamilə ödənilmişdir. 31 dekabr 2014-cü il tarixində başa çatan il üzrə bir səhmlə üzrə dividendlər 4.39 AZN təşkil edir.

### Əmlakin və avadanlığın yenidən qiymətləndirilməsi üzrə ehtiyat

Əmlakin və avadanlığın yenidən qiymətləndirilməsi üzrə ehtiyat binaların ədalətli dəyərində artımı və azalmasını (o şərtlə ki, həmin azalma əvvəller kapitalda tanınmış eyni aktiv üzrə artımla bağlı olsun) uçota almaq üçün istifadə olunur.

### Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə realizasiya olunmamış gelirlər (zərərlər)

Bu ehtiyat satış üçün mövcud olan investisiya qiymətli kağızların ədalətli dəyərindəki dəyişiklikləri uçota alır.

## 19. Təəhhüdlər və potensial öhdəliklər

### Əməliyyat mühiti

Azərbaycan iqtisadi islahatları aparmağa və hüquqi, vergi və nizamlayıcı infrastrukturunu təkmilleşdirməye davam edir. Azərbaycan iqtisadiyyatının gelecek sabitliyi önemli dərəcədə islahat və dəyişikliklərdən, eləcə də hökumətin gördüyü iqtisadi, maliyyə və monetar tədbirlərinin effektivliyindən asılıdır.

## 19. Təəhhüdlər və potensial öhdəliklər (davamı)

### Əməliyyat mühiti (davamı)

Xam neftin qiymətinin xeyli aşağı düşməsinin nəticəsində Azərbaycan manatı ABŞ dollarına qarşı 21 fevral 2015-ci ilde 1 ABŞ dolları üçün 0.7862 AZN-dən 1.0500 AZN-dək və sonra 21 dekabr 2015-ci il tarixində 1 ABŞ dolları üçün 1.5500 AZN-dək devalvasiya etmişdir. İkinci devalvasiyadan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan manatının üzən məzannan dəracasına keçməsini elan etmişdir.

Bu baş veren hadisələr bank sistemində likvidliyininpislaşması və kredit şərtlərinin sərtleşməsi ilə nəticələnmişdir. Hazırda iqtisadi artım, kapital eldə etmək imkanı və kapitalın döyeri ilə bağlı Bankın maliyyə vəziyyətinə və biznes perspektivlərinə mənfi təsir göstərə bilən qeyri-müəyyənliliklər mövcuddur.

Azərbaycan hökumeti cari iqtisadi çətinliklərə cavab olaraq islahatları sürətləndirmək və bank sistemini dəstəkləmək planlarını bəyan etmişdir.

Bankın rəhbərliyi cari şəraitdə baş verən bu cür dəyişiklikləri izləməkdər və Bankın yaxın galəcəkdə fealiyyətinin davamlılığı və inkişafını dəstəkləmək üçün lazımlı hesab etdiyi ehtiyat tədbirlərini görməkdədir.

### Hüquqi məsələlər

Adı fealiyyətində Bank məhkəmə iddiaları və şikayətlərinin obyekti olur. Rəhbərlik hesab edir ki, belə iddia və ya şikayətlərdən irəli gələn öhdəlik (əgər olarsa) Bankın maliyyə vəziyyəti və ya gələcək əməliyyat nəticələrinə mühüm mənfi təsir göstərməyəcəkdir.

### Vergiler

Azərbaycanın vergi qanunvericiliyi müxtəlif şəhərlərə və tez-tez edilən dəyişikliklərə məruzdur. Bundan əlavə, Bankın əməliyyatları və fealiyyətinə tətbiq edilən vergi qanunvericiliyinin vergi orqanları tərefindən şərh edilməsi rəhbərliyin şəhəri ilə üst-üstə düşməyə biler. Azərbaycan Respublikasında son zamanlar baş vermiş hadisələr göstərir ki, vergi orqanları bu qanunvericiliyin şərh edilməsi və tətbiqində daha sərt mövqə tutu bilerlər, buna görə de gələcəkdə vergi orqanları Bankın əməliyyat və fealiyyət növləri ilə bağlı əvvəl irəli sürmədikləri iddiaları irəli süre bilerlər. Nəticə etibarı ilə müvafiq orqanlar tərefindən əlavə iri vergi, cərimə və faiz hesablana biler. Vergi yoxlamaları yoxlama aparmaq qərarı qəbul edildiyi ildən birbaşa əvvəlki üç maliyyə ili üzrə aparıla biler. Son vergi yoxlaması 2005-ci maliyyə ilini əhatə etmişdir.

31 dekabr 2015-ci il tarixinə müvafiq qanunvericiliyin rəhbərlik tərefindən tətbiq edilən şəhi münasibidir və Bankın vergi, valyuta və gömrük mövqeləri təsdiq edilecekdir.

### Sığorta

Bank hazırda səhvlerdən və ya təhriflərdən irəli gələn öhdəliklərlə əlaqadər sığorta təminatı almamışdır. Hazırda məsuliyyətin sığortalanması Azərbaycanda geniş yayılmayıb.

### ARMB əmsallarına uyğunlaşma

ARMB banklarından yerli standartlara uyğun olan maliyyə hesabatları əsasında hesablanmış müəyyən əmsallara riayət etməyi tələb edir. 31 dekabr 2015-ci il tarixinə Bank kredit riski təminatının bazar dəyeri həmin kredit riskinin 100%-indən az olanda və ya kreditlərin daşınmaz əmlak formasında təminatının bazar dəyeri kredit dəyerinin 150%-indən aşağı olanda, bir borcalan və ya əlaqəli borcalanlar qrupu üzrə bankın 1-ci dərəcəli kapitalının 7 faizindən artıq olmayan maksimal kredit riski əmsali istisna olmaqla, həmin əmsallara riayət etmişdir. 31 dekabr 2015-ci il tarixinə Bankın əmsali 79.85% (31 dekabr 2014-cü il: 49.86%) olmuşdur.

ARMB-nin əmsallarına münasibətdə yuxarıda qeyd edilən uyğunsuzluq hökumət tərefindən maliyyələşdirilən xüsusi layihələr və hökumət təşkilatları ilə əlaqadardır. İl ərzində Bank bu uyğunsuzluqla bağlı hər ay ARMB-ye məlumat təqdim etmiş və heç bir zaman Banka qarşı hər hansı sanksiya tətbiq edilməmişdir. Əvvəlki illərdə, Bank ARMB-dən Banka qarşı uyğunsuzluğa görə hazırda heç bir sanksiyanın tətbiq edilməməsi haqqında məktub almışdır. Rəhbərlik hesab edir ki, Banka qarşı galəcəkdə heç bir sanksiya tətbiq edilməyəcək.

### Maliyyə təəhhüdləri və potensial öhdəliklər

Bank tərefindən müştərilərə zəmanətlərin və akkreditivlərin verilməsinin əsas məqsədi müştərilərə tələb olduqda vasaitların mövcudluğunu təmin etməkdir. Zəmanətlər və ehtiyat akkreditivləri müştəri Üçüncü tərəflər qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi təqdirdə Bankın ödəmələr edəcəyini qotu təsdiq edən sənədlərdir. Sənədli akkreditivlər və kommersiya akkreditivləri, Banka müəyyən edilmiş məbləğə qədər və xüsusi şərtlərlə tələb təqdim etmək hüququnu Üçüncü tərəfə verən, Bankın müştəri adından üzərinə götürdüyü yazılı öhdəlik olaraq, aid olduqları malların çatdırılması və ya pul depozitləri ilə təmin edilir və beləliklə də birbaşa borc la müqayisədə daha aşağı riskə məruz qoyur.

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 19. Təəhhüdlər və potensial öhdəliklər (davamı)

### Maliyyə təəhhüdləri və potensial öhdəliklər (davamı)

31 dekabrda Bankın maliyyə təəhhüdləri və potensial öhdəliklər aşağıdakılardan ibarət olmuşdur:

	2015	2014
<b>Kreditlə bağlı təəhhüdlər</b>		
Zəmanetlər	143,541	41,194
İstifadə edilməmiş kredit üzrə təəhhüdlər	39,578	36,577
Akkreditivlər	97,746	41,930
Çıxılsın – ehtiyatlar (Qeyd 12)	(1,149)	(104)
<b>Təəhhüdlər və potensial öhdəliklər (girov çıxılmamışdan əvvəl)</b>	<b>279,716</b>	<b>119,597</b>
Çıxılsın – zəmanetlər və akkreditivlər üzrə girov qoyulmuş pul vəsaitləri	(117,154)	(43,029)
<b>Təəhhüdlər və potensial öhdəliklər</b>	<b>162,562</b>	<b>76,568</b>

### Vasitəçi kreditlər

31 dekabr 2015-ci il tarixinə, Bank Azərbaycan Respublikasının Mərkəzi Bankından vəsaitləri borc almışdır. Həmin vəsaitlər sonradan Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən iri layihələri maliyyəlaşdırmaq məqsadile dövlət müəssisələrinə kredit vermək üçün istifadə edilmişdir.

Bu kreditlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin zəmanət məktubları ilə təmin edilmişdir. Bank, təkrar borcalanlardan əsas və faiz məbləğlərini toplayıb Azərbaycan Respublikasının Mərkəzi Bankına köçürməklə agent kimi çıxış edir və bu kreditlər üzrə yalnız xidmet haqqı qazanır. Verilmiş kreditlər üzrə Bankın heç bir kredit riski yoxdur.

31 dekabr 2015-ci il tarixinə məbləği 1,061,318 AZN (2014-cü il: 612,841 AZN) olan bu vasitəçi kreditlər balansdankənar maddə kimi hesablarda əks olunmuşdur.

## 20. Xalis haqq və komissiya gəliri

Xalis haqq və komissiya gəliri aşağıdakılardan ibarətdir:

	2015	2014
Plastik kart əməliyyatları üzrə haqlar	34,430	26,093
Pul vəsaitləri ilə əməliyyatlar	10,313	13,331
Hesablaşma əməliyyatları	4,775	5,681
Zəmanetlər və öhdəliklər	1,458	1,225
Diger	4,857	5,200
<b>Haqq və komissiya gəliri</b>	<b>55,833</b>	<b>51,530</b>
Pul vəsaitləri ilə əməliyyatlar	(4,061)	(2,597)
Plastik kart əməliyyatları üzrə haqlar	(1,639)	(1,158)
Hesablaşma əməliyyatları	(1,086)	(981)
Diger	(306)	(359)
<b>Haqq və komissiya xərcləri</b>	<b>(7,092)</b>	<b>(5,095)</b>
<b>Xalis haqq və komissiya gəliri</b>	<b>48,741</b>	<b>46,435</b>

## 21. Digər əməliyyat gəliri

31 dekabr 2015-ci il tarixinə 9,367 AZN (2014: 3,698 AZN) məbləğində digər əməliyyat gəliri əsasən müddətli depozitlərin vaxtından əvvəl götürülməsinə görə müştərilərdən alınan cərimələrdən ibarətdir.

## 22. İşçilər üzrə xərclər

İşçilər üzrə xərclər aşağıdakılardan ibarətdir:

	2015	2014
Əmək haqqı və mükafatlar	(45,256)	(37,241)
Sosial siyortə xərcləri	(9,946)	(8,221)
İşçilərlə bağlı digər xərclər	(591)	(688)
<b>İşçilər üzrə xərclər</b>	<b>(55,793)</b>	<b>(46,150)</b>

## 23. Ümumi və inzibati xərclər

Ümumi və inzibati xərclər aşağıdakılardan ibarətdir:

	2015	2014
Yerləşmə və icara haqqı	(7,621)	(8,645)
Sponsorluq	(4,682)	(1,817)
Marketing və reklam xərcləri	(3,789)	(3,004)
Hüquq və məsləhət xidmətləri	(3,299)	(881)
Əmlak və avadanlıqların təmiri və texniki xidməti	(2,957)	(2,471)
Əmanetlərin Siyortalanması Fondu üzrə xərclər	(2,283)	(1,071)
Rabitə xidmətləri	(2,084)	(1,601)
Mühafizə xidmətləri	(2,002)	(1,969)
Ofis təchizatı	(1,979)	(1,477)
Ezamiyyət və əlaqəli xərclər	(775)	(611)
Kommunal xərclər	(722)	(573)
Nəqliyyat və neqliyyat vasitələrinin texniki xidməti	(587)	(672)
Mənfaət vergisindən başqa vergilər	(178)	(151)
Diger	(2,207)	(1,815)
<b>Ümumi və inzibati xərclər</b>	<b>(35,165)</b>	<b>(26,758)</b>

## 24. Risklərin idarə edilməsi

### Ön söz

Öz fəaliyyətində Bank müxtəlif risklərə məruz qalır və bunları daimi müəyyən etmə, ölçmə və müşahidə etmə prosesleri, kredit limitlərinin müəyyən edilməsi və digər daxili nəzarət tədbirləri vasitəsilə idarə edir. Risklərin idarə edilməsi Bankın fəaliyyətinin mühüm hissəsini təşkil edir. Bankın hər bir əməkdaşı öz vəzifələri daxilində risklərə görə məsuliyyət daşıyır. Bank kredit riski, likvidlik riski və bazar risklərinə məruz qalır. Bank eməliyyat risklərinə də məruz qalır.

Müstəqil riskə nəzarət prosesine mühitdə, texnologiyada və sənayedə dəyişikliklər kimi biznes riskləri daxil deyildir. Onlar Bankın strateji planlaşdırma prosesi vasitəsilə nəzarət altında saxlanılır.

### Risklərin idarə olunması strukturu

İdarə Heyəti risklərin müəyyən edilməsi və nəzarət edilməsinə görə ümumi məsuliyyət daşıyır, lakin risklərin idarə olunması və izlənməsi üçün məsuliyyəti ayrıca müstəqil orqanlar daşıyır.

### İdarə Heyəti

İdarə Heyəti risklərin idarə olunmasında ümumi yanaşma, risk strategiyaları və prinsiplərinin təsdiq edilməsi üçün məsuliyyətlidir.

### Audit Komitəsi

Audit Komitəsi auditin tapşırığı və strategiyasının təsis və təribə edilməsi üçün ümumi məsuliyyət daşıyır. Komitə fundamental audit məsələləri üçün məsuliyyətlidir və Daxili Auditin fəaliyyətinə nəzarət edir.

### Rehberlik

İdarə Heyəti Bankda ümumi risk prosesinə nəzarət etmək üçün məsuliyyət daşıyır.

## 24. Risklərin idarə edilməsi (davamı)

### Ön söz (davamı)

#### Risk Komitəsi

Risk Komitəsi risk strateyiyasının işləniləb hazırlanması və risk prinsipləri, konsepsiya, siyaseti və limitlərinin tətbiqi üçün ümumi məsuliyyət daşıyır. Komitə fundamental risk məsələləri üçün məsuliyyətlidir və müvafiq risk qərarlarını idarə və nəzarət edir.

#### Risklərin idarə olunması bölməsi

Risklərin idarə olunması bölməsi müstəqil nəzarət prosesini təmin etmək məqsədilə risklə bağlı prosedurların tətbiqi və dəstəklənməsi üçün məsuliyyət daşıyır.

#### Bankın xəzinədarlığı

Bankın xəzinədarlığı Bank aktivlərinin və öhdəliklərinin idarə olunması, eləcə də ümumi maliyyə strukturu üçün məsuliyyət daşıyır. Bundan əlavə, xəzinədarlıq Bankın maliyyəlaşdırma və likvidlik riskləri üçün məsuliyyət daşıyır.

#### Daxili Audit

Daxili audit funksiyası hər il Bankda risklərin idarə olunması proseslerinin audit yoxlamasını apararaq, həm prosedurların münasibiyini, həm də Bankın prosedurlara riayət etməsini yoxlayır. Daxili Audit bütün qiymətləndirmələrin nticələrini rəhbərliklə müzakirə edir və nticə və tövsiyələr haqqında Audit Komitəsinə hesabat verir.

#### Risklərin ölçüləməsi və hesabatçılıq sistemləri

Bankın riskləri həm adı şəraitdə yaranması ehtimal edilən zərəri, həm də statistik modellər əsasında maksimal faktiki zərərlərin qiymətləndirilməsi olan gözlənilmeyen zərərləri eks etdirən metoddan istifadə etməklə ölçülür. Modellər keçmiş təcrübədən əldə edilmiş və iqtisadi şəraitləri nəzəre almaqla düzənləşdirilmiş ehtimallardan istifadə edir. Bundan əlavə, Bank baş verən ehtimal edilməyən ağır hadisələr əslinde baş verdiyi təqdirdə daha pis hadisələrin ssenari modellərini hazırlayır.

Risklərin monitoringi və nəzarət edilməsi ilk önce Bankın müəyyən etdiyi limitlərə əsaslanır. Belə limitlər Bankın biznes strateyiyasını və bazar mühitini, eləcə də Bankın qəbul etmək istədiyi risk səviyyəsini eks etdirir və bu zaman əsas diqqət ayrı-ayrı sahələrə yetirilir. Bundan əlavə, Bank bütün risk və əməliyyat növləri üzrə məcmu risk hacmi ilə bağlı olaraq ümumi risk daşımış qabiliyyətinə nəzarət edir və ölçür.

Bütün fəaliyyət növləri üzrə əldə edilmiş məlumat risklərin təhlil və nəzarət edilməsi və tez aşkar olunması məqsədilə yoxlanılır və işlənilir. Bu məlumat izahlarla birləşdə idarə Heyətinə, Risk Komitəsinə və hər bir bölmənin rəhbərini təqdim edilir. Hesabata kredit riskinin ümumi hacmi haqqında məlumat, limitlərdən istisnalar və likvidlik emsalları daxil edilir. Hər ay sonnaya sahəsi, müşəri və coğrafi risklər əsasında risklər haqqında məlumat təqdim edilir. Baş rəhbərlik hər rüb kredit zərərləri üçün ehtiyat yaratmaq zərurətini müəyyən edir. İdarə Heyəti rübdə bir dəfə risklər haqqında ətraflı hesabat alır, həmin hesabatda isə bankın risklərini qiymətləndirmək və müvafiq qərarlar qəbul etmək üçün bütün zəruri məlumat açıqlanır.

Bankın bütün səviyyələri üçün risklər haqqında xüsusi hesabatlar hazırlanır və paylanır ki, bütün bölmələr geniş, zəruri və aktual məlumatla tanış olmaq imkanını əldə etsinlər.

İdarə Heyəti və Bankın bütün digər müvafiq işçilərinin hər gün keçirilən qısa iclaslarında bazar limitlərinin və likvidliyin dəstəklənməsi, eləcə də risklərlə bağlı digər dəyişikliklər müzakirə olunur.

#### Risklərin azaldılması

Bank kredit risklərini azaltmaq üçün girovdan faal istifadə edir.

#### Həddindən artıq risk konsentrasiyası

Risklərin konsentrasiyası bir sıra biznes tərəfdası analoji fəaliyyət növləri ilə məşğul olanda və ya onların fəaliyyəti cinsi coğrafi bölgədə həyata keçiriləndə və ya biznes tərəfdəşləri oxşar iqtisadi xüsusiyyətlərə malik olanda və nticədə iqtisadi, siyasi və digər şərtlərdə dəyişikliklər həmin biznes tərəfdəşlərinin müqavilə öhdəliklərini yerinə yetirmək qabiliyyətinə eyni təsir göstərəndə yaranır. Risklərin konsentrasiyası Bankın fəaliyyət nticələrinin xüsusi sənaye sahəsinə və ya coğrafi bölgəyə təsir göstərən dəyişikliklərə qarşı nisbi həssaslığını eks etdirir.

Həddindən artıq risk konsentrasiyasının təsiri altına düşmemək üçün, Bank daxili prosedurlarında müxtəlif xüsusiyyətlərə malik olan portfellərin idarə edilmesi qaydaları ilə təmin olunur. Müəyyən edilmiş risk konsentrasiyası müvafiq qaydada nəzarət və idarə olunur.

## 24. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski

Kredit riski – Bankın sifarişçiləri, müştəriləri və ya biznes tərəfdaşları müqavilə öhdəliklərini yerinə yetirmədikləri üçün Bankın zərər çəkması riskidir. Bank kredit riskini ayrı-ayrı biznes tərəfdaşları və coğrafi və sənaye konsentrasiyaları üzrə Bankın qəbul etməye hazır olduğu riskin həcmi üzrə limitləri müəyyən etməklə və həmin limitlərə riayət edilməni monitoring etməklə idarə edir və nəzarət altında saxlayır.

Bank kredit keyfiyyətinin yoxlanılması prosesini təsis etmişdir ki, girovun müntəzəm qaydada yenidən baxılması da daxil olmaqla biznes tərəfdaşlarının krediti ödəmək qabiliyyətlərində mümkün dəyişikliklərin tez müəyyən edilməsi təmin edilsin. Biznes tərəfdaşları üzrə limitlər kredit riskinin təsnifləşdirilməsi sistemindən istifadə etməklə müəyyən edilir. Kredit keyfiyyətinin müntəzəm qaydada yenidən baxılması prosesi Banka məruz qaldığı risklər nəticəsində potensial zərəri qiymətləndirmək və lazımi tədbirləri görmək imkanını yaradır.

#### *Kreditlə bağlı təəhhüd riskləri*

Bankın müştərilərə verdiyi zəmanetlər əsasında Bank tərəfindən onların adından ödənişlər aparmaq zərureti yaranı biler. Müştərilər bu ödənişləri Banka akkreditivin şərtləri əsasında qaytarırlar. Onlar Bankı kredit risklərinə oxşar risklərə məruz qoyur, bunlar da eyni nəzarət prosesləri və qaydaları ilə azaldılır.

Maliyyə vəziyyəti haqqında hesabatın komponentləri üzrə maksimal kredit riskinin həcmi, qarşılıqlı hesablaşma haqqında əsas razılaşmaların və girov razılaşmalarının istifadə edilməsi nəticəsində riskin azalmasını nəzərə almadan, daha yaxşı onların balans dəyerləri ilə təmsil olunur.

Maliyyə aletləri ədalətli dəyərlə qeydə alınanda yuxarıda göstərilən məbleğlər dəyerin dəyişməsi nəticəsində geləcəkdə yaranı bilən maksimal riskin həcmini deyil, cari kredit riskinin həcmini eks etdirir.

Maliyyə aletlərinin hər bir sinfi üzrə kredit riskinin maksimal həcmi haqqında daha ətraflı məlumat xüsusi qeydlərdə açıqlanır.

#### *Maliyyə aktivlərinin sinifləri üzrə kreditin keyfiyyəti*

Maliyyə aktivlərinin kredit keyfiyyəti Bankın daxili kredit reytingləri ilə idarə olunur. Aşağıdakı cədvəldə Bankın kredit reytingi sistemine əsaslanaraq maliyyə vəziyyəti haqqında hesabatın kreditlə bağlı sətirlərində aktivlərin sinifləri üzrə kredit keyfiyyəti göstərilir.

Bank tərəfindən kreditlərlə bağlı aktivlərin təsnifləşdirilməsi aşağıdakı qaydada həyata keçirilmişdir:

Yüksek reytingli – bura dövr ərzində kredit şərtlərində heç bir dəyişiklik olmayan, ödəniş müddətində gecikmə olmayan və maliyyə vəziyyəti əla qiymətləndirilən biznes tərəfdaşları aid edilir.

Standart reytingli – bura dövr ərzində kredit şərtlərində heç bir dəyişiklik olmayan, ödəniş müddətində gecikmə olmayan və maliyyə vəziyyəti yaxşı qiymətləndirilən biznes tərəfdaşları aid edilir.

Qeyri-standart reytingli – bura dövr ərzində kredit şərtlərinə dəyişiklik edilən, əsas və/və ya faiz borclarında gecikmələr olmayan və maliyyə vəziyyəti qənaətbəxş qiymətləndirilən biznes tərəfdaşları aid edilir.

Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş – bura dövr ərzində kredit şərtlərinə dəyişiklik edilən, əsas və faiz borclarında vaxtı keçmiş borcları olan və maliyyə vəziyyəti kafi qiymətləndirilən biznes tərəfdaşları aid edilir.

## 24. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

Fərdi şəkilde dəyərsizləşmiş – bura dövr ərzində kredit şərtlərinə dəyişiklik edilən, əsas və faiz borclarında vaxtı keçmiş borcları olan və maliyyə vəziyyəti kafi və qeyri-kafi qiymətləndirilən biznes tərefdaşları aid edilir.

	Qeydlər	Vaxtı keçməmiş və dəyərsizləşməmiş			Vaxtı keçmiş, lakin Fərdi şəkildə dəyərsizləşməmiş			Cəmi
		Yüksek reyting	Standart reyting	Qeyri-standart reyting	dəyərsizləşməmiş	dəyərsizləşmiş		
<b>31 dekabr 2015-ci il</b>								
Pul vasaitləri və pul vasaitlərinin ekvivalentləri (kassada olan pul vasaitləri istisna olmaqla)	5	274,009	7,880	-	-	-	-	<b>281,889</b>
Kredit təşkilatlarından alınacaq məbləğlər	6	246,469	866	-	-	-	-	<b>247,335</b>
<b>Müştərilərə verilmiş kreditlər, ümumi</b>	<b>8</b>							
Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri		-	437,887	30,452	42,478	9,009	<b>519,826</b>	
Dövlətə bağlı müəssisələr		143,927	86,965	63,604	108,104	2,365	<b>404,965</b>	
Korporativ kreditlər		-	146,009	11,068	16,016	38,980	<b>212,073</b>	
Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri		-	17,517	1,890	2,000	4,347	<b>25,754</b>	
Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar		-	3,810	46	4,376	11,518	<b>19,750</b>	
Diger maliyyə aktivləri	13	3,251	20,501	-	-	1,792	<b>25,544</b>	
<b>Cəmi</b>		<b>667,656</b>	<b>721,435</b>	<b>107,060</b>	<b>172,974</b>	<b>68,011</b>	<b>1,737,136</b>	

	Qeydlər	Vaxtı keçməmiş və dəyərsizləşməmiş			Vaxtı keçmiş, lakin Fərdi şəkildə dəyərsizləşməmiş			Cəmi
		Yüksek reyting	Standart reyting	Qeyri-standart reyting	dəyərsizləşməmiş	dəyərsizləşmiş		
<b>31 dekabr 2014-cü il</b>								
Pul vasaitləri və pul vasaitlərinin ekvivalentləri (kassada olan pul vasaitləri istisna olmaqla)	5	154,200	878	-	-	-	-	<b>155,078</b>
Kredit təşkilatlarından alınacaq məbləğlər	6	28,787	1,555	-	-	-	-	<b>30,342</b>
Satış üçün mövcud olan investisiya qiymətli kağızları (kapital sehmləri istisna olmaqla)	7	26,176	-	5,034	-	-	-	<b>31,210</b>
<b>Müştərilərə verilmiş kreditlər, ümumi</b>	<b>8</b>							
Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri		-	348,370	78	21,294	14,303	<b>384,045</b>	
Dövlətə bağlı müəssisələr		72,418	32,900	1,551	53,942	3,593	<b>164,404</b>	
Korporativ kreditlər		-	125,546	-	128,044	33,894	<b>287,484</b>	
Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri		-	14,590	-	4,736	2,734	<b>22,060</b>	
Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar		-	7,016	-	45,733	14,928	<b>67,677</b>	
Diger maliyyə aktivləri	13	1,633	11,438	-	-	817	<b>13,888</b>	
<b>Cəmi</b>		<b>283,214</b>	<b>542,293</b>	<b>6,663</b>	<b>253,749</b>	<b>70,269</b>	<b>1,156,188</b>	

Siyasetinə uyğun olaraq Bank kredit portfeli daxilində reytingləri dəqiq və ardıcıl şəkildə tətbiq etməlidir. Bu mövcud risklərin məqsədi idarə olunması, habelə kredit risklərinin həcmələrini bütün fealiyyət növləri, coğrafi bölgələr və məhsullar üzrə müqayisə edilməsi imkanını təmin edəcəkdir. Reyting sistemi biznes tərefdaşlarının qiymətləndirilməsi üçün əsas ilkin məlumat olan bir sıra maliyyə-analitik metodlara, eləcə də işlənmiş bazar məlumatlarına əsaslanır. Bütün daxili risk kateqoriyaları Bankın reyting siyasetinə uyğun olaraq müəyyən edilir. Verilən reytinglər müntəzəm qaydada qiymətləndirilir və yenidən baxılır.

## 24. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlərin müddətlərinin maliyyə aktivlərinin sinifləri üzrə təhlili

<b>31 dekabr 2015-ci il tarixinə</b>	<b>30 gündən az</b>	<b>31-60 gün</b>	<b>61-90 gün</b>	<b>90 gündən çox</b>	<b>Cəmi</b>
<b>Müşterilərə verilmiş kreditlər</b>					
Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri	16,131	8,163	3,338	14,846	42,478
Dövlətə bağlı müəssisələr	157	106,927	657	363	108,104
Korporativ kreditlər	6,352	197	2,423	7,044	16,016
Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri	1,267	366	190	177	2,000
Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar	210	326	452	3,388	4,376
<b>Cəmi</b>	<b>24,117</b>	<b>115,979</b>	<b>7,060</b>	<b>25,818</b>	<b>172,974</b>

Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlərin müddətlərinin maliyyə aktivlərinin sinifləri üzrə təhlili

<b>31 dekabr 2014-cü il tarixinə</b>	<b>30 gündən az</b>	<b>31-60 gün</b>	<b>61-90 gün</b>	<b>90 gündən çox</b>	<b>Cəmi</b>
<b>Müşterilərə verilmiş kreditlər</b>					
Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri	10,716	4,502	1,874	4,202	21,294
Dövlətə bağlı müəssisələr	30,709	9,479	13,426	328	53,942
Korporativ kreditlər	117,970	8,242	1,005	827	128,044
Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri	2,589	1,371	304	472	4,736
Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar	44,128	216	92	1,297	45,733
<b>Cəmi</b>	<b>206,112</b>	<b>23,810</b>	<b>16,701</b>	<b>7,126</b>	<b>253,749</b>

### Dəyərsizləşmenin qiymətləndirilməsi

Kreditlərin dəyərsizləşmə baxımından qiymətləndirilməsi zamanı nəzərə alınan əsas amillərə aşağıdakılardır: əsas məbləğlərin və faizlərin ödənilmesinin 90 gündən (dövlətə bağlı kreditlər istisna olmaqla bütün kreditlər) və 180 gündən (dövlətə bağlı müəssisələrə verilmiş kreditlər) artıq müddətdə gecikdirilməsi, biznes tərəfdəşlarının pul vəsaitlərinin hərəkətlərində çətinliklər haqqında məlumatın olub-olmaması, kredit reytinglərinin aşağı düşməsi və ya müqavilənin ilkən şərtlərinin pozulması. Bank dəyərsizləşmə baxımından iki səviyyədə qiymətləndirmə aparır: fərdi şəkildə qiymətləndirilən ehtiyatlar və məcmu şəkildə qiymətləndirilən ehtiyatlar.

#### Fərdi şəkildə qiymətləndirilən ehtiyatlar

Bank fərdi olaraq mühüm olan hər bir kredit və ya avans üzrə tələb olunan ehtiyatları fərdi şəkildə müəyyən edir. Ehtiyatların məbləği müəyyən edildiyi zaman aşağıdakı amillər nəzərə alınır: biznes tərəfdəşinin biznes-planının dayanıqlığı, onun maliyyə çətinlikləri yarandığı təqdirdə fealiyyət nəticələrini təkmilləşdirmək qabiliyyəti, proqnozlaşdırılan mədaxiller və müflislik halında göznlənilen dividend ödənişləri, maliyyə desteyinin cəlb edilmesi imkanı, girovun satış dəyəri və gözlənilən pul vəsaitlərinin müddətləri. Gözlənilməyən hadisələr daha yaxın diqqət yetirilməsini tələb etdiyi hallar istisna olmaqla, dəyərsizləşmə zərərləri hər hesabat tarixində qiymətləndirilir.

#### Məcmu şəkildə qiymətləndirilən ehtiyatlar

Fərdi olaraq mühüm olmayan müsterilərə verilmiş kreditlərin (o cümlədən kredit kartları, ipoteka kreditləri və girovsuz istehlakçı kreditlərinin) və fərdi olaraq mühüm olan, lakin fərdi şəkildə dəyərsizləşməsinə dair obyektiv sübutlar olmayan kreditlərin dəyərsizləşməsi üçün ehtiyatlar Məcmu şəkildə qiymətləndirilir. Ehtiyatlar hər bir hesabat tarixinə qiymətləndirilir və bu zaman her bir kredit portfeli ayrıca təhlil edilir.

## 24. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

Məcmu şəkildə qiymətləndirmə zamanı fərdi şəkildə dəyərsizleşməyə dair obyektiv sübut olmayanda da portfelin dəyərsizleşməsi müəyyən edilir. Dəyərsizləşmə zərərləri aşağıdakı məlumatları nəzərə almaqla müəyyən edilir: portfel üzrə tarixi zərərlər, cari iqtisadi şəraitlər, zərərin yaranması ehtimal edilən andan həmin zərərin dəyərsizləşmə üzrə fərdi şəkildə qiymətləndirilən dəyərsizləşmə zərərini tələb etməsi müəyyən edildiyi anadək taxmini müddət və gözlənilən mədaxiller və aktiv dəyərsizləşdikdən sonra dəyerin bərpası edilmesi. Bölme rehberliyi bir ilədək ola bilən bu müddətin müəyyən edilməsinə görə məsuliyyət daşıyır. Bundan sonra dəyərsizləşmə ehtiyatı kredit rehberliyi tərəfindən Bankın ümumi siyasetinə uyğunluq baxımından yoxlanılır.

Maliyyə zəmanetləri və akkreditivləri kreditlərlə eyni qaydada qiymətləndirilir və ehtiyat ayrıılır.

Bankın pul aktivləri və öhdəlikləri üzrə coğrafi cəmləşmə belədir:

	2015				2014			
	Azərbay-can	İET	MDB və digər ölkələr	Cəmi	Azərbay-can	İET	MDB və digər ölkələr	Cəmi
<b>Aktivlər</b>								
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	489,067	96,613	1,972	587,652	324,146	64,945	222	389,313
Kredit təşkilatlarından alınacaq məbləğlər	164,448	82,887	–	247,335	15,693	14,649	–	30,342
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	539	2,438	–	2,977	31,210	1,576	–	32,786
Müştərilərə verilmiş kreditlər	943,736	–	160,234	1,103,970	697,147	–	180,651	877,798
Diger maliyyə aktivləri	20,494	3,251	7	23,752	11,438	1,633	–	13,071
	<b>1,618,284</b>	<b>185,189</b>	<b>162,213</b>	<b>1,965,686</b>	<b>1,079,634</b>	<b>82,803</b>	<b>180,873</b>	<b>1,343,310</b>
<b>Öhdəliklər</b>								
Müştərilər karşısındakı öhdəliklər	1,111,804	7,856	5,946	1,125,606	603,569	1,010	2,616	607,195
ARMB və dövlət təşkilatları karşısındakı öhdəliklər	412,322	–	–	412,322	199,727	–	–	199,727
Kredit təşkilatları karşısındakı öhdəliklər	94,687	8,043	24,288	127,018	62,759	20,471	–	83,230
Buraxılmış borc qiymətli kağızları	16,357	–	–	16,357	148,184	–	–	148,184
Diger maliyyə öhdəlikləri	5,084	–	–	5,084	5,490	–	–	5,490
	<b>1,640,254</b>	<b>15,899</b>	<b>30,234</b>	<b>1,686,387</b>	<b>1,019,729</b>	<b>21,481</b>	<b>2,616</b>	<b>1,043,826</b>
Xalis aktivlər/(öhdəliklər)	(21,970)	169,290	131,979	279,299	59,905	61,322	178,257	299,484

### Likvidlik riski və maliyyələşdirmənin idarə edilməsi

Likvidlik riski adı və ya fövqəladə şəraitdə ödəniş tarixində Bankın ödənişle bağlı öhdəliklərini yerinə yetire bilməməsi riskidir. Bu riski məhdudlaşdırmaq məqsadile rehberlik mövcud minimal bank əmanetləri məbləğindən əlavə müxtəlif maliyyələşdirmə menbələrini təmin etmişdir və bundan əlavə likvidliyi nəzərə almaqla aktivləri idarə edir və gələcək pul vəsaitləri hərəketlərinin və likvidliyin gündəlik monitoringini həyata keçirir. Bu proses gözlənilən pul vəsaitləri hərəketlərinin qiymətləndirilməsini və tələb olunduqda əlavə maliyyələşdirmə əldə etmək üçün istifadə edilə bilən yüksək keyfiyyətli teminatın mövcudluğunu daxil edir.

Bank pul vəsaitlərinin hərəketi gözlənilmedən kasildiyi təqdisdə asanlıqla satıla bilən yüksək tələbatlı müxtəlif növ aktivlər portfeline sahibdir. Bundan əlavə, Bank ARMB-də məcburi ehtiyat yerləşdirmiş və onun məbləği cəlb edilmiş müştəri əmanetlərinin səviyyəsindən asılıdır.

Likvidlik vəziyyəti Bank tərəfindən ARMB-nin təyin etdiyi müəyyən likvidlik əmsallarına əsaslanır. ARMB banklardan anı likvidlik əmsalını minimum 30% saxlamağı tələb edir. 31 dekabrda bu əmsallar aşağıdakı kimi olmuşdur:

	2015, %	2014, %
Anı likvidlik əmsali (bir gün ərzində alınacaq və ya satılacaq aktivlər / tələb əsasında ödənilən öhdəliklər)	170.88	104.72

## 24. Risklərin idarə edilməsi (davamı)

### Likvidlik riski və maliyyələşdirmənin idarə edilməsi (davamı)

*Maliyyə öhdəliklərinin ödəniş tarixinə qalmış müddətlər üzrə təhlili*

Aşağıdakı cədvəldə diskont edilməmiş müqavilə öhdəlikləri əsasında Bankın maliyyə öhdəlikləri ödəniş tarixinə qalmış müddətlər üzrə təqdim edilir. Tələb əsasında ödanişmeli öhdəliklər ödəniş tələbinin mümkün olan en tez tarixdə verilmiş hesab olunur. Bununla bərabər Bank gözləyir ki, müştərilerin çoxu Bank ödənişi aparmalı olduğu en tez tarixdə ödəniş tələb etməyəcək və cədvəl keçmiş müddətlər üçün əmanətlərin tələb edilməsi haqqında məlumat əsasında Bankın hesabladığı gözlənilən pul vəsaitləri hərəketlərini eks etdirmir.

<b>31 dekabr 2015-ci il də</b>	<b>3 aydan az</b>	<b>3-12 ay</b>	<b>1-5 il</b>	<b>5 ildən çox</b>	<b>Cəmi</b>
<b>Maliyyə öhdəlikləri</b>					
Müştərilər ərəfəsində öhdəliklər	585,023	304,022	282,264	52,117	1,223,426
ARMB və dövlət təşkilatları ərəfəsində öhdəliklər	22,530	138,501	244,364	26,860	432,255
Kredit təşkilatları ərəfəsində öhdəliklər	30,291	99,689	-	-	129,980
Buraxılmış borc qiymətli kağızları	-	8,949	8,164	-	17,113
Diger maliyyə öhdəlikləri	5,084	-	-	-	5,084
<b>Cəmi diskont edilməmiş maliyyə öhdəlikləri</b>	<b>642,928</b>	<b>551,161</b>	<b>534,792</b>	<b>78,977</b>	<b>1,807,858</b>

<b>31 dekabr 2014-cü ildə</b>	<b>3 aydan az</b>	<b>3-12 ay</b>	<b>1-5 il</b>	<b>5 ildən çox</b>	<b>Cəmi</b>
<b>Maliyyə öhdəlikləri</b>					
Müştərilər ərəfəsində öhdəliklər	371,342	123,842	101,368	79,425	675,977
ARMB və dövlət təşkilatları ərəfəsində öhdəliklər	23,142	24,284	168,770	19,000	235,196
Kredit təşkilatları ərəfəsində öhdəliklər	16,254	69,591	-	-	85,845
Buraxılmış borc qiymətli kağızları	7,584	7,733	142,524	-	157,841
Diger maliyyə öhdəlikləri	19,111	-	-	-	19,111
<b>Cəmi diskont edilməmiş maliyyə öhdəlikləri</b>	<b>437,433</b>	<b>225,450</b>	<b>412,662</b>	<b>98,425</b>	<b>1,173,970</b>

Aşağıdakı cədvəldə Bankın kreditlə bağlı təahhüdlerinin müqavilə müddətləri göstərilir. Hər bir istifadə edilməmiş kredit öhdəliyi istifadə edilə bildiyi en erken tarixi daxil edən vaxt cıvarına salınır. Buraxılmış maliyyə zəmanətləri müqavileləri üçün zəmanətin maksimal məbləği zəmanətin çağırılı bildiyi en erken dövrlə aid edilir.

	<b>3 aydan az</b>	<b>3-12 ay</b>	<b>1-5 il</b>	<b>5 ildən çox</b>	<b>Cəmi</b>
2015	91,553	130,792	51,034	7,486	280,865
2014	50,001	22,790	46,830	80	119,701

Bank gözləyir ki, potensial öhdəliklərin və ya təəhhüdlerin hamısının öhdəlik müddəti tamamlanana qədər yerinə yetirilməsi tələb olunmayıcaqdır.

Bankın öhdəlikləri yerinə yetirmək qabiliyyəti müəyyən müddət ərzində aktivlərin ekvivalent məbləğini reallaşdırmaq qabiliyyətindən asılıdır. Bir il müddətində dövlət təşkilatlarından alınacaq məbləğlərin cəmləşməsi mövcuddur. Bu vəsaitlərin iri məbləğdə çıxarılması Bankın emalıyyatlarına mənfi təsir göstərə bilər. Yaxın gələcəkdə Bankın maliyyələşdirməsi həmin səviyyədə saxlanacaq və bu vəsaitləri çıxarmaq zərurəti yaranarsa, Bank əvvəlcədən bildiriş alacaq və lazımi ödənişləri aparmaq məqsədilə tez satılan aktivlərini sata biləcək.

Müddətlər üzrə təhlili cari hesabların tarixi sabitliyini eks etdirmir. Onların ödənilmesi tarixən yuxarıdakı cədvəllərdə göstərilən müddətlərdən daha uzun müddətdə aparılmışdır. Bu qalıqlar yuxarıdakı cədvəllərdə üç aydan az müddət ərzində ödəniləcək məbləğlərə daxil edilmişdir.

## 24. Risklərin idarə edilməsi (davamı)

### Bazar riski

Bazar riski maliyyə alətlərinin gelecek pul vəsaitləri hərəkatlarının edaletli dəyəri faiz dərəcəsi, valyuta mezzennələri və pay alətlərinin qiymətləri kimi bazar parametrlərində dəyişikliklər nəticəsində təreddüb etməsi riskidir. Bank əhəmiyyətli kapital, korporativ sabit gəlir və ya törəmə alətlərə malik deyildir.

#### Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski maliyyə aktivlərinin edaletli dəyərinin və ya gelecek pul vəsaitləri hərəkatlarının faiz dərəcəsinin artması/azalması nəticəsində ucuzlaşması/bahalaşması riskidir. Aşağıdakı cədvəldə, bütün digər göstəricilər sabit qalmaqla, Bankın mənfaət və ya zərər haqqında hesabatının faiz dərəcələrindəki məntiqi baxımdan mümkün olan dəyişikliklərə həssaslığı nümayiş etdirilir.

Cari ilin mənfaətinin həssaslığı 31 dekabr tarixindən sonra faiz dərəcəli qeyri-ticarət maliyyə aktivləri və maliyyə öhdəlikləri əsasında hesablanmış bir il üçün xalis faiz gəliri üzrə faiz dərəcəsində ehtimal edilən dəyişikliklərin təsiridir. Kapitalın həssaslığı gölənlilik əyrisindən paralel kənarlaşmaların olması fərziyyəsi əsasında faiz dərəcələrində ehtimal edilən dəyişikliklərin 31 dekabr tarixinə müəyyən dərəcəli satış üçün mövcud olan maliyyə aktivlərini yenidən qiymətləndirməklə hesablanır. Bununla əbarət, yerli bazarda satış üçün mövcud olan maliyyə aktivlərinin faiz dərəcəsi alış və ya satış zamanı həmin qiymətli kağızlar üzrə hesablanmış endirimə və ya əlavəyə (alınmış və ya satılmış qiymətli kağızların faktiki qiymətinə daxil edilir) əsaslandığı üçün, müəyyən dərəcəli satış üçün mövcud olan maliyyə aktivlərinə tətbiq edilən dərəcələrdə hər hansı dəyişikliklər kapitala heç bir təsir göstərmir.

	%-də (azalma)/ artma 2015	Xalis faiz gelirinin həssaslığı 2015
Valyuta		
ABS dolları	-0.12%/+0.50%	0.08/0.02

#### Valyuta riski

Valyuta riski – maliyyə alətinin dəyərinin xarici valyuta dərəcələrində dəyişikliklərə görə təreddüb etməsi riskidir. İdare Heyəti ARMB göstərişlərinə uyğun olaraq valyuta pozisiyaları üzrə limitlər müəyyən etmişdir. Pozisiyalara gündəlik monitoring edilir.

Aktivlərin və öhdəliklərin idarə edilməsi komitesi valyuta riskini AZN devalvasiyasının və digər makroiqtisadi göstəricilərin qiymətləndirilmiş əsasında açıq valyuta vəziyyətini idarə etməklə idarə edir. Bu Banka valyuta dərəcələrinin milli valyutaya qarşı əhəmiyyətli dəyişməsindən zərərləri minimallaşdırmaq imkanını verir. ARMB-nin tələblərinə uyğunlaşmaq məqsədilə xəzinədarlıq Bankın açıq valyuta mövqeyinin gündəlik monitoringini həyata keçirir.

Aşağıdakı cədvəl 31 dekabrda Bankın qeyri-ticaret monetar aktivləri və öhdəlikləri və proqnozlaşdırılmış pul vəsaitləri axınları üzrə əhəmiyyətli riskə məruz qaldığı valyutalar göstərilir. Təhlil, bütün digər göstəricilərin sabit qalması şərti ilə, valyuta dərəcəsinin AZN-ə qarşı məntiqi dərəcədə mümkün olan hərəketinin mənfaət və ya zərər haqqında hesabata təsirini hesablayır. Kapitala təsir mənfaət və ya zərər haqqında hesabata təsirdən fərqlənmir. Cədvəldə mənfi mebleğ mənfaət və ya zərər haqqında hesabatda və ya kapitalda potensial xalis azalma, müsbət mebleğ isə xalis potensial artma əks etdirir.

31 dekabrda xalis aktivlərin dəyərləri əsasında vergidən əvvəl mənfaətə təsir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
ABS dolları	+60%/-15%	7,106/(1,776)
Avro	+60%/-15%	117/(468)

#### Əməliyyat riski

Əməliyyat riski – sistemlərin nasazlığı, işçilərin sehv, saxtakarlığı və ya xarici hadisələr nəticəsində yaranan riskdir. Nəzarət sistemi işləməyəndə əməliyyat riskləri nüfuza xələl vura, hüquqi nəticələrə və ya maliyyə zərərlərinə getirib çıxara bilər. Bank bütün əməliyyat risklərinin aradan götürüləşməsini güman edə bilməz, lakin Bank bu riskləri nəzarət sistemi və potensial risklərin izlənməsi və onlarla bağlı tədbirlərin görülməsi yolu ilə idarə edə bilər. Nəzarət sistemine vəzifələrin səmərəli bölünməsi, daxil olma, təsdiq etmə və tutuşdurma prosedurları, heyətin təlimləndirilməsi və qiymətləndirilməsi prosesləri, eləcə də daxili auditdən istifadə daxildir.

## 25. Maliyyə alətlərinin ədalətli dəyeri

### Ədalətli dəyar iyerarxiyası

Ədalətli dəyerin açıqlanması məqsədilə Bank aktivlər və öhdəliklərin siniflərini və ədalətli dəyar iyerarxiyasının səviyyələrini müəyyən etmişdir:

	Qiymətlən dirmə tarixi	Aşağıdakılardan istifadə etməklə ədalətli dəyerin ölçüləməsi			Cəmi
		Bazarlarda qeydiyyata alındığı qiymət (Səviyyə 1)	Əhəmiyyətli müşahidə olunan giriş məlumatları (Səviyyə 2)	Əhəmiyyətli müşahidə olunmayan giriş məlumatları (Səviyyə 3)	
<b>Ədalətli dəyerlər ölçülülmüş aktivlər</b>					
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	31 dekabr 2015-ci il	2,439	–	538	<b>2,977</b>
Əmlak və avadanlıqlar – binalar	31 dekabr 2015-ci il	–	7,053	–	<b>7,053</b>
<b>Ədalətli dəyeri göstərilən aktivlər</b>					
Pul vəsaitləri və pul ekvivalentləri	31 dekabr 2015-ci il	587,652	–	–	<b>587,652</b>
Kredit teşkilatlarından alınacaq məbləğlər	31 dekabr 2015-ci il	–	–	247,335	<b>247,335</b>
Müşterilərə verilmiş kreditlər	31 dekabr 2015-ci il	–	–	1,103,970	<b>1,103,970</b>
Diger maliyyə aktivləri	31 dekabr 2015-ci il	–	–	23,752	<b>23,752</b>

	Qiymətlən dirmə tarixi	Aşağıdakılardan istifadə etməklə ədalətli dəyerin ölçüləməsi			Cəmi
		Bazarlarda qeydiyyata alındığı qiymət (Səviyyə 1)	Əhəmiyyətli müşahidə olunan giriş məlumatları (Səviyyə 2)	Əhəmiyyətli müşahidə olunmayan giriş məlumatları (Səviyyə 3)	
<b>Ədalətli dəyeri göstərilən öhdəliklər</b>					
Müşterilər qarşısında öhdəliklər	31 dekabr 2015-ci il	–	–	1,125,606	<b>1,125,606</b>
ARMB və dövlət teşkilatları qarşısında öhdəliklər	31 dekabr 2015-ci il	–	–	412,322	<b>412,322</b>
Kredit teşkilatları qarşısında öhdəliklər	31 dekabr 2015-ci il	–	–	127,018	<b>127,018</b>
Buraxılmış borc qiymətli kağızları	31 dekabr 2015-ci il	–	–	16,357	<b>16,357</b>
Diger maliyyə öhdəlikləri	31 dekabr 2015-ci il	–	–	5,084	<b>5,084</b>

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

**25. Maliyyə aletlərinin ədalətli dəyəri (davamı)****Ədalətli dəyər iyerarxiyası (davamı)**

	Qiymətlən dirme tarixi	Aşağıdakılardan istifadə etməklə ədalətli dəyərin ölçüləməsi			Cəmi
		Bazarlarda qeydiyyata alındığı qiymət (Səviyyə 1)	Əhəmiyyətli müşahidə olunan giriş məlumatları (Səviyyə 2)	Əhəmiyyətli müşahidə olunmayan giriş məlumatları (Səviyyə 3)	
<b>Ədalətli dəyərlə ölçülülmüş aktivlər</b>					
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	31 dekabr 2014-cü il	32,266	-	520	32,786
Əmlak və avadanlıqlar – binalar	31 dekabr 2014-cü il	-	6,308	-	6,308
<b>Ədalətli dəyəri göstərilən aktivlər</b>					
Pul vesaitləri və pul ekvivalentləri	31 dekabr 2014-cü il	389,313	-	-	389,313
Kredit təşkilatlarından alınacaq məbləğlər	31 dekabr 2014-cü il	-	-	30,342	30,342
Müştərilərə verilmiş kreditlər	31 dekabr 2014-cü il	-	-	877,798	877,798
Diger maliyyə aktivləri	31 dekabr 2014-cü il	-	-	13,071	13,071
<b>Ədalətli dəyəri göstərilən öhdəliklər</b>					
Müştərilər qarşısında öhdəliklər	31 dekabr 2014-cü il	-	-	607,195	607,195
ARMB və dövlət təşkilatları qarşısında öhdəliklər	31 dekabr 2014-cü il	-	-	199,727	199,727
Kredit təşkilatları qarşısında öhdəliklər	31 dekabr 2014-cü il	-	-	83,230	83,230
Buraxılmış borc qiymətli kağızları	31 dekabr 2014-cü il	-	-	148,184	148,184
Diger maliyyə öhdəlikləri	31 dekabr 2014-cü il	-	-	5,490	5,490

## 25. Maliyyə aletlərinin ədalətli dəyeri (davamı)

### Ədalətli dəyer iyerarxiyası (davamı)

#### Ədalətli dəyerlərə eks etdirilməmiş maliyyə aktivlərinin və öhdəliklərinin ədalətli dəyeri

Aşağıda Bankın maliyyə vəziyyəti haqqında hesabatında ədaletli dəyerlərə eks etdirilməmiş maliyyə aletlərinin balans dəyerləri və ədaletli dəyerləri sınıflar üzrə müqayisə edilir. Cədvəldə qeyri-maliyyə aktivlərin və öhdəliklərin ədalətli dəyerləri təqdim edilmir.

	Balans dəyeri 2015	Ədalətli dəyer 2015	Tanınmamış gelir/(zərər) 2015	Balans dəyeri 2014	Ədalətli dəyer 2014	Tanınmamış gelir/(zərər) 2014
<b>Maliyyə aktivləri</b>						
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	587,652	587,652	-	389,313	389,313	-
Kredit təşkilatlarından alınacaq məbleğlər	247,335	247,335	-	30,342	30,342	-
Müşterilərə verilmiş kreditlər	1,182,368	1,160,484	(21,884)	925,670	910,040	(15,630)
Digər maliyyə aktivləri	23,752	23,752	-	13,071	13,071	-
<b>Maliyyə öhdəlikləri</b>						
Müşterilər qarşısında öhdəliklər ARMB və Dövlət təşkilatları qarşısında öhdəliklər	1,125,606	1,129,821	4,215	607,195	601,027	(6,168)
Kredit təşkilatları qarşısında öhdəliklər	412,322	412,322	-	199,727	199,727	-
Buraxılmış borc qiymətli kağızları	127,018	127,383	365	83,230	82,877	(353)
Digər maliyyə öhdəlikləri	16,357	16,357	-	148,184	148,184	-
Realizasiya olunmamış ədalətli dəyərde cəmi tanınmamış dəyişikliklər	5,084	5,084	-	5,490	5,490	-
			<b>(17,304)</b>			<b>(22,151)</b>

### Qiymətləndirmə üsulları və ehtimalları

Aşağıda maliyyə hesabatlarında ədaletli dəyerlər halə eks etdirilməmiş maliyyə aletlərinin ədalətli dəyerlərini müəyyən etmek üçün istifadə edilen metodologiya və fərziyyələr təsvir olunur.

#### Ədalətli dəyərləri balans dəyerlərinə təxminən bərabər olan aktivlər

Tez satılı bilen və ödəmə müddəti qısa (üç aydan az) olan maliyyə aktivləri və öhdəlikləri ilə bağlı olaraq ehtimal edilir ki, onların balans dəyerləri təxminən ədalətli dəyerlərinə bərabərdir. Bu ehtimal xüsusi bitmə müddəti olmayan müddətsiz depozitlərə və əmanət hesablarına da tətbiq edilir.

#### Satış üçün mövcud olan investisiya qiymətli kağızları

Hər hansı qiymətləndirmə modelləri ilə dəyəri müəyyən edilən satış üçün mövcud olan investisiya qiymətli kağızları əsas etibarı ilə kvotasiya edilməyən kapitaldan və borc qiymətli kağızlarından ibarətdir. Bu qiymətli kağızların dəyeri bəzi hallarda yalnız bazarda müşahidə edilən məlumatları, digər hallarda isə bazarda həm müşahidə edilən, həm de müşahidə edilməyən məlumatları eks etdirən modeller vasitəsilə müəyyən edir. Bazarda müşahidə edilməyən giriş məlumatlarına investisiya obyektinin gələcək maliyyə göstəriciləri, onun risk profili, eləcə də investisiya obyektinin fəaliyyət göstərdiyi sənaye sahəsi və coğrafi yurisdiksii ilə bağlı iqtisadi fərziyyələr daxildir.

#### Amortizasiya hesablanmış dəyərlə ucota alınan maliyyə aktivləri və maliyyə öhdəlikləri

Kvotasiya edilməyən aletlərin, müştərilərə verilmiş kreditlərin, müştəri depozitlərinin, kredit təşkilatlarından alınacaq məbleğlərin, ARMB və dövlət təşkilatları qarşısında öhdəliklərin, buraxılmış borc qiymətli kağızlarının və kredit müəssisələrinin və digər maliyyə aktiv və öhdəliklərinin, maliyyə lizinqinə əsasən öhdəliklərin ədalətli dəyerini ölçmək üçün gələcək pul vəsaitlərinin hərəkəti eyni şərtlər, kredit riski və qalan ödəmə müddəti olan borclar üçün hazırda mövcud olan dərəcelərlə diskont edilir.

#### Əmlak və avadanlıqlar – binalar

Əmlak və avadanlıqlar – binaların ədalətli dəyeri bazarla müqayisə etmə üsulundan istifadə etməklə müəyyən olunmuşdur. Bu o deməkdir ki, qiymətləndirici tərəfindən həyata keçirilmiş qiymətləndirmələr müəyyən əmlakın xüsusiyyəti, yeri və ya şəraitindəki fərqlərə uyğunlaşdırılaraq bazar əməliyyat qiymətlərinə əsaslanır. Yenidən qiymətləndirmə tarixinə binaların ədalətli dəyerləri akkreditasiya olunmuş müstəqil qiymətləndirici KONEKO MMC tərəfindən həyata keçirilmiş 31 dekabr 2015-ci il tarixinə qiymətləndirmələrə əsaslanır.

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 25. Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)

### 3-cü səviyyəli ədalətli dəyərlə ölçülmüş aktivlərdə və öhdəliklərdə hərəkət

Aşağıdakı cədvəldə ədalətli dəyərlə əks etdirilmiş 3-cü səviyyəli aktivlərin açılış və yekun məbləğləri üzləşdirilir:

	<i>Mənfeət və ya zərərdə qeyd edilmiş cəmi gəlir</i>	<i>Digər ümumi gəlirdə qeyd edilmiş gəlir</i>	<i>Alişlar</i>	<i>Satışlar</i>	<i>31 dekabr 2015-ci il</i>
	<i>1 yanvar 2015-ci il</i>	<i>1 yanvar 2014-cü il</i>			<i>31 dekabr 2014-cü il</i>
<b>Aktivlər</b>					
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	520	-	18	-	538
<b>Cəmi</b>	<b>520</b>	<b>-</b>	<b>18</b>	<b>-</b>	<b>538</b>
<b>Aktivlər</b>					
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	520	-	-	-	520
<b>Cəmi</b>	<b>520</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>520</b>

## 26. Aktivlərin və öhdəliklərin ödəmə müddətlərinin təhlili

Aşağıdakı cədvəldə aktivlər və öhdəliklər onların qaytarılması və ya ödənilmesi gözlənilən müddətlər üzrə təhlil edilir. Bankın müqavilə ilə nezərdə tutulmuş diskont edilməmiş ödəmə öhdəlikləri "Risklərin idarə edilməsi" adlı 24-cü Qeydə göstərilir.

	<b>2015</b>			<b>2014</b>		
	<b>1 il ərzində</b>	<b>1 ildən çox</b>	<b>Cəmi</b>	<b>1 il ərzində</b>	<b>1 ildən çox</b>	<b>Cəmi</b>
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri</b>						
Kredit təşkilatlarından alınacaq məbləğlər	587,652	-	587,652	389,313	-	389,313
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	122,161	125,174	247,335	29,197	1,145	30,342
Müşterilərə verilmiş kreditlər	-	2,977	2,977	-	32,786	32,786
Əmlak və avadanlıqlar	490,379	613,591	1,103,970	466,039	411,759	877,798
Qeyri-maddi aktivlər	-	29,301	29,301	-	23,039	23,039
Cari mənfeət vergisi aktivləri	-	5,804	5,804	-	2,738	2,738
Diger aktivlər	3,740	-	3,740	-	-	-
<b>Cəmi</b>	<b>33,336</b>	<b>3,251</b>	<b>36,587</b>	<b>12,431</b>	<b>6,896</b>	<b>19,327</b>
<b>Müşterilər qarşısında öhdəliklər</b>						
ARMB və dövlət təşkilatları qarşısında öhdəliklər	871,207	254,399	1,125,606	485,687	121,508	607,195
Kredit təşkilatları qarşısında öhdəliklər	153,540	258,782	412,322	32,192	167,535	199,727
Buraxılmış borc qiymətli kağızları	127,018	-	127,018	83,230	-	83,230
Cari mənfeət vergisi öhdəliyi	8,357	8,000	16,357	67,584	80,600	148,184
Təxire salınmış mənfeət vergisi öhdəliyi	-	-	-	16,690	-	16,690
Diger öhdəliklər	-	3,191	3,191	-	1,253	1,253
<b>Cəmi</b>	<b>40,500</b>	<b>-</b>	<b>40,500</b>	<b>24,705</b>	<b>-</b>	<b>24,705</b>
<b>Xalis</b>	<b>1,200,622</b>	<b>524,372</b>	<b>1,724,994</b>	<b>710,088</b>	<b>370,896</b>	<b>1,080,984</b>

## 27. Aidiyyəti olan şəxslər haqqında açıqlamalar

24 sayılı "Aidiyyəti olan şəxslər haqqında açıqlamalar" MHBS-ə uyğun olaraq tərəflər bu halda aidiyyəti olan hesab edilir ki, bir tərəf digər tərəfə nəzarət etmək və ya maliyyə və ya əməliyyat qərarlarının qəbul edilməsində mühüm təsir göstərmək iqtidarındadır. Hər bir potensial aidiyyəti olan tərəf münasibətlərini nəzərdən keçirdikdə, diqqət bu münasibətlərin yalnız hüquqi formasına deyil, mahiyyətinə da yönəldilməlidir.

Aidiyyəti olan şəxslər aidiyyəti olmayan tərəflərin həyata keçirə bilmədiyi əməliyyatlarda iştirak edə bilər və aidiyyəti olan şəxslər arasında əməliyyatlar aidiyyəti olmayan şəxslər arasında əməliyyatlarla eyni şərtlər, müddət və məbləğdə aparılır.

Aidiyyəti olan şəxslərə əməliyyatların həcmi, ilin sonunda qalıq balansları və il üzrə elaqəli xərc və gelir aşağıda göstərilir:

	2015			2014		
	Səhmdarlar	Ümumi nezarət altında olan müəssisələr	Əsas rahberlik heyəti	Səhmdarlar	Ümumi nezarət altında olan müəssisələr	Əsas rahberlik heyəti
<b>1 yanvarda kredit qalığı, ümumi</b>	<b>9</b>	<b>1,088</b>	<b>1,045</b>	<b>9</b>	<b>35,072</b>	<b>170</b>
İl ərzində verilmiş kreditlər	-	2,521	4,358	-	33,766	1,201
İl ərzində kredit ödəmələri	(9)	(3,626)	(2,316)	(1)	(67,679)	(373)
Diger hərəkətlər	-	53	136	1	(71)	47
<b>31 dekabrda kredit qalığı, ümumi</b>	<b>-</b>	<b>36</b>	<b>3,223</b>	<b>9</b>	<b>1,088</b>	<b>1,045</b>
Çıxılsın: 31 dekabrda dəyərsizləşmə üçün ehtiyat	-	(2)	(14)	(7)	(18)	(38)
<b>31 dekabrda kredit qalığı, xalis</b>	<b>-</b>	<b>34</b>	<b>3,209</b>	<b>2</b>	<b>1,070</b>	<b>1,007</b>
Kreditlər üzrə faiz geliri	1	7	285	10	466	58
Kreditlər üzrə dəyərsizləşmə (xərci)/geri qaytarma	7	16	24	(5)	42	4
<b>1 yanvarda depozitlər</b>	<b>16</b>	<b>36,114</b>	<b>452</b>	<b>14</b>	<b>12,021</b>	<b>406</b>
İl ərzində alınmış depozitlər	-	111,196	54,098	-	33,070	221
İl ərzində ödənilmiş depozitlər	(10)	(53,611)	(18,110)	-	(9,882)	(197)
Diger hərəkətlər	(6)	8,687	553	2	905	22
<b>31 dekabrda depozitlər</b>	<b>-</b>	<b>102,386</b>	<b>36,993</b>	<b>16</b>	<b>36,114</b>	<b>452</b>
<b>31 dekabrda cari hesablar</b>	<b>3</b>	<b>52,793</b>	<b>3,436</b>	<b>4</b>	<b>43,868</b>	<b>9</b>
Depozitlər üzrə faiz xərci	(1)	(3,923)	(1,789)	(2)	(2,009)	(45)
Ümumi və inzibati xərclər	-	(3,293)	-	-	(8,567)	-
Əməliyyat geliri	-	712	11	1	1,352	-
Verilmiş akkreditivlər və zəmanətlər	-	4	-	-	3,005	-

Əsas rahberlik heyətinə ödənişlər aşağıdakılardan ibarətdir:

	2015	2014
Əmək haqqı və digər ödənişlər	8,477	3,199
Sosial siyortə xercləri	1,865	704
<b>Əsas rahberlik heyətinə cəmi ödənişlər</b>	<b>10,342</b>	<b>3,903</b>

31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə əsas rahberlik heyəti iyirmi doqquz (2014-cü il: iyirmi beş) üzvdən ibarət olmuşdur.

## 28. Kapitalın adekvatlığı

Bank fealiyyetine məxsus olan risklərdən qorunmaq məqsədilə kapital bazasını feal şəkilde idarə edir. Bankın kapitalının adekvatlığı, digər metodlarda yanaşı, ARMB-nin Banka nəzarət etdiyi zaman qəbul etdiyi normativlərdən istifadə etməklə nəzarət edilir.

Bank tərəfindən kapitalın idarə edilməsi siyasetinin əsas məqsədi – Bankda kapitalla bağlı müəyyən olunmuş xarici tələbərin yerinə yetirilmesinin, habelə fealiyyətin həyata keçirilməsi və sahmdar dəyerinin maksimal artırılması məqsədilə yüksək kredit reytinginin və sağlam kapital nisbətlərinin dəstəklənməsinin təmin edilməsidir.

Bank iqtisadi şərait və fealiyyətinin risk xüsusiyyətləri dəyişdikcə kapital strukturunu idarə edir və müvafiq düzəlişlər aparır. Kapitalın strukturunu saxlamaq və ya bu strukturda düzəlişlər etmək məqsədilə Bank sahmdarlarla dividend ödənişləri məbləğində düzəlişlər edə, kapitalı sahmdarlarla qaytara və ya kapital qiymətli kağızlarını buraxa bilər. Keçən illərlə müqayisədə məqsəd, siyaset və proseslərdə dəyişikliklər baş vermeməmişdir.

### ARMB kapital adekvatlığı əmsali

ARMB banklardan 1 dərəcəli kapital və cəmi kapital üzrə kapitalın minimal adekvatlıq əmsalını, müvafiq olaraq, 5% (2014-cü il: 6%) və 10%-i (2014-cü il: 12%) dərəcələrində saxlamağı tələb edir.

31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə Bankın kapitalın adekvatlıq əmsali aşağıdakı kimi olmuşdur:

	2015	2014
1 dərəcəli kapital	198,942	201,898
2 dərəcəli kapital	76,949	76,611
Çıxılsın: kapitaldan tutulmalar	<u>(2,959)</u>	<u>(1,171)</u>
Cəmi nizamlayıcı kapital	<u>272,932</u>	<u>277,338</u>
Risk dərəcəsi üzrə ölçülmüş aktivlər	<u>1,352,974</u>	<u>997,686</u>
 Cəmi nizamlayıcı kapitalın və risk dərəcəsi üzrə ölçülmüş aktivlərdən digər tutulmalar	 <u>(11,372)</u>	 -
Kapital adekvatlığı əmsali (1 dərəcəli kapital)	14.70%	20.24%
Kapital adekvatlığı əmsali (Cəmi kapital)	19.50%	27.80%